

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

*Ilham Aliyev*

# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 074 (5546) 18 aprel 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## İlham Əliyevin qələbəsi rəsmən elan edildi!

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası  
Prezidenti seçkilərinin yekunlarını elan edib



Səh → 2

Akademik Ramiz Mehdiyevin  
siyasi-elmi fəaliyyətində  
dövlətçiliyi xidmət  
dayanır



4

Milli ideya və onun təkamül  
fəlsəfəsi: akademik Ramiz  
Mehdiyevin əsəri üzərində  
düşünərkən



5

Naxçıvan Muxtar Respublikası  
Avtomobil Yolları Dövlət  
Agentliyinin yeni inzibati binası  
istifadəyə verilib



9

Səfir: Türkiyənin şərqi  
bölgələrinə olan turizm  
marşrutunu Naxçıvana qədər  
uzatmağı düşünürük



10

"Armeniareport": Erməni  
xalqı artıq zülmədən və  
yalanlardan bezib



10

Radikalalar sosial şəbəkə  
istifadəçilərinin qınağına  
çevrilib



14

→ 11  
Müstəqil Azərbaycan  
Respublikası  
Cümhuriyyət  
qurucularının bütün  
arzularının reallığıdır



→ 12

"Milli Sura"nın  
maliyyəsi  
kənardan gəlir"



→ 16

"Manchester  
Yunayted" Poqbanın  
transfer qiymətini  
açıqlayıb



18 aprel 2018-ci il

# İlham Əliyevin qələbəsi rəsmən elan edildi!

**A**prelin 17-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun icası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsi həkimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin reylini dinleyib, işin materiallarına baxaraq, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub.



*Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası  
Prezidenti seçkilərinin yekunlarını elan edib*



Qarda deyilir ki, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolunda eks etdirilmiş neticələr təsdiq edilsin. Azərbaycan Respublikasının prezidentliyinə nəmizəd İlham Əliyev Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifeli şəxs tərəfindən leğv edilə, dəyişdirilə, yaxud rəsmi təfəsir edilə bilməz. Sonra Azərbay-



can Respublikasının dövlət himni səsləndirilib.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun icası-



ni bağlı elan edib. İclasda Milli Məclisin deputatları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

# Müstəqil siyaset aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb

Prezident İlham Əliyev: “Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir”

**A**zərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, düşünülmüş və məqsədyönlü siyaseti ilə bugünkü ugurlarımızın təməlini yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kurşunu son 15 ildə təkmil islahatları ilə ugurla davam etdirən Cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi dövlətçilik və müstəqillik ənənələrimizə töhfə kimi qiymətləndirilir.

2018-ci ilin mühüm hadisələrindən olan 11 aprel prezident seçkilərinin Dahi Öndər Heydər Əliyev siyasetinin qələbəsi kimi tarixe yanzılması növbəti 7 ildə müstəqilliyimizin daimiliyinə, daha da möhkəmləndirilməsinə dəstekdir. Prezident seçkilərində Cənab İlham Əliyevin inamlı qələbe qazanması münasibətilə təşkil olunan tədbirdə dövlətimizin başçısı bu kimi meqamları xüsusi qeyd etmişdir. “Azərbaycan xalqı öz seçimini etdi” söyləyən Cənab İlham Əliyev bildirib ki, xalqımız həyata keçirilən siyasetə bir daha səs verdi: “Bir da-ha sabitliyə, inkişafa, tərəqqiye, müstəqil siyasetimizə səs verdi. Sözün eśl menasında, müstəqil siyaset aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıbdır”.

Söz yox ki, qeyd edildiyi kimi, bu uğurlar böyük səyələrin və qətiyyətin nəticəsidir. Bu baxımdan, Cənab İlham Əliyev çıxışlarında bildirir ki, tarixi paralellər fonunda Azərbaycanın keçdiyi müstəqillik yolunu indiki və gələcək nəsillərə çatdırmaşıq. 26 ildən artıq müstəqillik tarixinə malik olan ölkəmiz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyətə qayıdışı ilə müstəqilliyinin ilk illərində yaşadığı xəosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı və Ümummilli Liderin görmək istədiyi Azərbaycan oldu.

Bir sözə, müsəvir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq bu gün Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilməsi nəticəsində daha da qüdrətlənir, dünya birliliyinin la-yıqli üzvü kimi eśl söz sahibine çevrilir. “Yolumuz müstəqillik yoludur” deyə bəyan edən Cənab İlham Əliyev bildirir: “Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdedir”.

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamı, onun ardına 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi bu faktın da təsdiqi-



dir ki, xalqımız hər zaman keçmişinə sahib çıxmış, geləcəyə keçmişinə ilə addımlaşmışdır. “Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. Bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında və yaranmasında göstərdiyi xidmətlərə görə Məmmədəmin Rəsulzadəyə, Əlimərədan bəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fealiyyəti bizim üçün əhəmiyyət əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşıyacaqdır”.

Ulu Öndər Heydər Əliyevin bu fikirləri keçmişimizə, tarixi şəxsiyyətlərin siyasi fealiyyətinə, fədakarlığına, vətənpərvərliyinə verilən dəyər və gələcək nəsle tariximizə sahib çıxmak tövsiyəsidir. Dövlətimizin başçısı İlham Əliyevin məlumat Sərəncamında da, qeyd olunduğu kimi, AXC cəmi 23 ay yaşadı. Mürəkkəb siyasi hadisələr dövründə yaranan demokratik respublikan-

nın dövlət və hökumət orqanları istenilən seviyyədə fealiyyət göstərə bilməsələr də, üzərlərinə düşən tarixi missiyani bacardıqları qədər yerine yetirmiş və Azərbaycan xalqının dövlətçilik tarixinə parlaq səhifələr yazmışlar. 1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cumhuriyyətinin hökuməti öz selahiyətlərini bolşeviklərə təhvil verməyə məcbur olduğu üçün fealiyyətlərinə xitmət verilmişdir. Bu respublikanın yaranması və az müddətde da olsa yaşıması Azərbaycan xalqının dövlətçilik tarixinin unudulmaz səhifələrindəndir. AXC xalqın yaddaşında qalmaqla dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Qeyd etdiyimiz kimi, az müddət yasaşa da, dövlətçilik tariximizdə özünəməxsus yeri, müsəlman Şərqində ilk demokratik respublika olan Cumhuriyyətin içtimai-siyasi, ədəbi-mədəni və millimənvi əhəmiyyətimiz bütün sahələrində izi qalmışdır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ötən əsrin sonlarında dırçələn mili-azadlıq mübarizəsinə də Cumhuriyyətin simvolları ilə başladı. Müstəqillik uğrunda mili-azadlıq hərəkatında iştirak edən Azərbaycan xalqı inkişaf etdi, azərbaycançılıq məfkuresi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə qeyrilişinə zəmin yaratdı. Düşüñülmüş və məqsədyönlü siyasetin ən böyük uğuru budur ki, Azərbay-

canın inkişaf metodu ən qüdrətli ölkələrdə belə təbliğ olunur. Dünyaya səs salan uğurlarımız 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevin qələbesini təmin etdi. Seçicilərin 86 faiz səsini qazanan Cənab İlham Əliyev bildirir ki, əhəmiyyət Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fealiyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır.

Ulu Öndər Heydər Əliyevin əzəqgörən siyasetin nəticəsində həyata keçirilən qlobal enerji və neqliyyat layihələrinin reallaşması ilə Azərbaycan dünyanın enerji xəritəsini dəyişdi və neqliyyat mərkəzinə çevrildi. Müstəqilliyin ilk illərində iqtisadiyyatın inkişafı üçün investisiyalara ehtiyacı olan Azərbaycan indi başqa ölkələrə sərmaya yataran dövlətdir. Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 230 milyard dollarдан artdıqdır. Bu statistikanın özü Azərbaycanın bu gününə və geləcəyinə inamın təsdiqidir. Eyni zamanda, bu faktı da qeyd edək ki, ötən il “Ösrin müqaviləsi”nin 23 illiyi ərefəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdəş kimi mövqeyinin möhkəmlənməsinə bir daha işq saldı. 2017-ci ilin oktyabrında BTQ dəmir yolu istifadəyə verilməsi tranzit ölkə kimi möhkəmlənən mövqeyimizi təsdiqlədi. Bu kimi faktları xeyli sayıda sadalamaq olar.

Bütün bunlar Azərbaycanın islahatçı, xoşbəxt ölkələr sırasında yer almamasına yol açan uğurlarımızdır. Şərqlə Qərb arasında köprü rolu oynayan Azərbaycanın sivilizasiyalara dialoq mərkəzi kimi maraq doğurması düşüñülmüş xərici siyasetimizin beynəlxalq aləmde dəstəklənməsidi. Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır və nüfuz qazanır. Bir məqamı da, xüsusi qeyd etməliyik ki, bərabərlik prinsipləri əsasında birgə yaşayış qaydalarının tətbiqinə çəalan Azərbaycan Xalq Cumhuriyyətinin bu istəyinə ən dayərli cavab ölkəmizdə mövcud olan tolerantlıq və məltikulturalizm ənənələrinin bütün dünyada təbliğidir. Azərbaycan sabitləşdirici faktor kimi nüfuz qazanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi: “Azərbaycan demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətən sonra cücerdi, boy atıd və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi.” 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyətə qaydanın Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirildiyi siyaset xalqımızın tarixi-mədəni yaddaşını özüne qaytararaq, milli mənlik şüurunu inkişaf etdi, azərbaycançılıq məfkuresi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə qeyrilişinə zəmin yaratdı. Düşüñülmüş və məqsədyönlü siyasetin ən böyük uğuru budur ki, Azərbay-

“Ses” Analistik Grupu

18 aprel 2018-ci il

**A**zərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ömürünün 80-ci ilini qeyd edir. Sürətlə ötən onilliklər onun siyasi xadim, elcə də, elm xadimi kimi fəaliyyət dövrünə böyük izlər salıb. Uzun illər yorulma- dan çalışan və daim üzərində böyük məsuliyyət hiss edən Ramiz Mehdiyevin ömrünün hər ili yaddaqalan olub və yaşılanan zaman onun zəngin tərcüməyi-halına bir-birini əvəzləyən tarixi hadisələri həkk edib. Dünyadakı mövcud proseslərin mahiyyətini və Azərbaycanın mövqeyini əks edən məqalələri, elmi əsərləri, siyasi baxışları ilə obyektivlik nümayiş etdirib.

Qeyd edək ki, 17 aprel 1938-ci ildə dünyaya göz açan Ramiz Mehdiyev 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma" idarəsində işləyib. 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tarix fakültəsinə daxil olub. 1965-ci ildə V kurs telebəsi iken Azərbaycan LKGİ MK-nin teləbə-gənclər

can KP 26 Bakı Komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib. 1980-ci ilin iyundan Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdürü, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin müdürü təyin edilib. 1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbay-

Göründüyü kimi, məqsədönlü fəaliyyəti və gərgin əməyi onu daim yüksəltmiş, bacarığı, işgüzarlığı, elmi axtarışları ilə dövlətə, xalqa xidmət etmişdir. Ramiz Mehdiyev Prezident Administrasiyasında işi ilə bərabər, elmi fəaliyyətini də davam etdirmiş, qələmə aldığı kitablarda elmi əsaslandırmalarla Azərbaycan tarixinin real mənzərəsini oxucusuna təqdim etmişdir. Elmi nailiyətləri ilə ölkənin modernlaşmə və dayanıqlı inkişafının fəlsəfi konsepsiyasını işləmiş, dövlət ideologiyasının elmi-fəlsəfi əsaslarını hazırlamışdır. Elmi-təd-



şöbəsində təlimatçı vəzifəsinə təyin edilib. İki il sonra 1967-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb. Bir il bu vəzifədə çalışıqdan sonra 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafıə Şurasının iclasında fəlsəfə elmləri namizədi alımlık dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib. Ele həmin ildən Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb. 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında təbligat və təşviqat şöbəsində mühazırçı vəzifəsinə irəli çəkilib. 1976-ci ilin iyundan Azərbaycan KP elm və tədris müəssisələri şöbəsinin müdürü məsəvini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbay-

can KP MK katibi vəzifəsindən azad olunub. 1988-ci ilin iyundan Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdürü təyin olunub. 1993-cü ildə fəlsəfə elmləri doktoru alımlı dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyev tərəfindən Prezidentin icra Aparatının şöbə müdürü vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. Onu da qeyd edək ki, 1980-1990-ci illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputati, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. Bu illər ərizində üzərinə düşən vəzife borcunu sədaqətə yerinə yetirib, ölkənin siyasi həyatında mühüm rol oynayıb. Ölkəmizin məstəqillik tarixində dövlət siyasetinin, azərbaycanlıq ideologiyasının həyata keçirilməsində məsuliyətli xidmət göstərib.

## Ramiz Mehdiyev



# Akademik Ramiz Mehdiyevin siyasi-elmi fəaliyyətində dövlətçiliyə xidmət dayanır

qıbat işlərində, elmi-nəzəri araşdırılarda cəmiyyətin fəlsəfi dərki, ictimai-siyasi proseslər tarix-fəlsəfi baxışı ciddi və global problemlərin həllinə yönəlib. Onun "Azərbaycan: tarixi ərs və müstəqillik fəlsəfəsi", "Vətəndaş cəmiyyətinə yol açan ideyalar", "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə", "Demokratiya yolunda: ərs haqqında düşüncərəkən", "XX əsrin sonunda millətlərarası münasibətlər", "Azərbaycanın inkişaf dialektikası", "Azərbaycan: qloballaşma dövrünün tələbləri", "Azərbaycan - 2003-2008: zaman haqqında düşüncərəkən" və s. kitablarında Azərbaycan cəmiyyətinin mühüm bir sahəsinin, vacib istiqamətinin fəlsəfi mahiyyətini nəzərə çatdırmışdır. Onun elmi-nəzəri əsərləri Azərbaycanın Memarı və Qurucusu Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndər siyasi kursunun layıqli davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fəaliyyət dövrünün siyasi-fəlsəfi epopeyasını əks etdirir. Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət programlarını, ölkəmizin modernləşdirilməsi ilə bağlı elmi-

fəlsəfi görüşlərini ifadə etmişdir. Bütün bunlarla yanaşı, akademik Azərbaycan tarixinin aktual problemlərinə, görkəmli şəxsiyyətlərinə həsr olmuş elmi əsərlərin müəllifi olaraq da mükəmməl nümunələri ərsəyə getirmiştir. Belə ki, görkəmli elm xadimi Azərbaycanın dövlətçilik tarixində rolu olan Şah İsmayıllı Xətai və Nadir şah Əfşar dan bəhs edən sanballı monoqrafik tədqiqatları milli dövlətçilik tariximizin tədqiqində əhəmiyyətlidir. "Şah İsmayıllı Səfəvi: sərkərdənin və döyüşçünün taleyi", eləcə də, "Nadir şah Əfşar. Diplomatik yaşılmalar" monoqrafik tədqiqatları Azərbaycan tarix elminin en mühüm nailiyətlərindən biri kimi dəyişdirilir.

Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzəldən oxunmuş tarix" kitabı da Azərbaycan realıqları ilə bağlıdır. Kitab ermənilərin iç üzünü açaraq, mənfur niyyətlərini ortaya qoyur. Kitab, bütövlükde ermənilərin tarixi, bu günü, törətdikləri münaqişələrlə bağlı fundamental tədqiqat əsəridir. Belə ki, kitabda müəllif Dağlıq Qarabağ konfliktinin bütün kökləri尼 dərindən açıb ümumiləşdirərək,

ermənilərin saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırır.

Göründüyü kimi, akademik Ramiz Mehdiyevin siyasi-elmi fəaliyyətinin əsasında dövlətçiliyə və xalqa xidmət dayanır. Cəmiyyətdən gələn sosial-siyasi çağrılarının elmi cəhətdən aydınlaşdırılıb, dəyərləndirilməsi de akademikin tədqiqatlarının əsasını təşkil edir.

Belə bir şərifli həyat yolu keçən Ramiz Mehdiyevin fəaliyyəti dövlət tərefindən her zaman yüksək qiymətləndirilib, 2008-ci ildə "İstiqlal" ordeni, 2013-cü ildə "Şəhər" ordeni ilə təltif olunub. Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ramiz Mehdiyev "Şöhrət" ordeni ilə təltif edilib.

Ramiz Mehdiyev, hər zaman olduğu kimi, bu gün də dövlətçilik təfəkkürü, elmi fəaliyyəti, prinsipi-allığı, təmkini ilə seçilərək ölkənin siyasi həyatına töhfələrini verir.

**Nəzakət ƏLƏDDİNQIZI**

## Milli Kitabxanada "Ramiz Mehdiyev-80" adlı kitab sərgisi açılıb

**A**prelin 17-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin anadan olmasının 80 illiyi münasibətlə "Ramiz Mehdiyev-80" adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan AZORTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və xarici dillərdə olan əsərləri, redaktoru olduğu, "Ön söz" yazdığı, rəy verdiyi, haqqında olan kitablar və dövri mətbuat materialları yer alıb. Sərgi bir həftə davam edəcək.



# Milli ideya və onun təkamül fəlsəfəsi:

## akademik Ramiz Mehdiyevin əsəri üzərində düşünərkən

**"Milli ideya və onun təkamül fəlsəfəsi: akademik Ramiz Mehdiyevin əsəri üzərində düşünərkən"** sərlövhəli məqalə verilib. AZERTAC məqaləni təqdim edir.

Müasir Azərbaycan fəlsəfi fikrinin inkişafında xüsusi xidmətləri olan akademik Ramiz Mehdiyev növbəti sanballı əsərini əsərə getirib. 2017-ci ildə Rusyanın paytaxtında nəşr edilən və iki kitabdan ibarət olan əsər Azərbaycan cəmiyyəti üçün olduqca aktual problemlərin fəlsəfi-elmi tədqiqinə həsr edilib. Akademik Azərbaycan milli ideyasının fəlsəfi analizini verib, yeni müddəələr irəli sürüb, proqnostik fikirlər ifadə edib. Əsərdə Azərbaycanda milli ideyanın formallaşmasının tarixi mərhələləri kifayət qədər dolğun araşdırılıb və dövlətçiliyin inkişafı bağlılığında maraqlı qənaətlər əldə edilib. Geniş təhlil əsasında müasir mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğunu yeni mərhələyə qədəm qoymasında milli ideyanın rolü müəyyənləşdirilib, onun fəlsəfi səciyyəsi verilib. Geniş mövzuları əhatə edən bu problematikanın əsərdə etraflı fəlsəfi təhlili yer alıb. Biz bir məqalədə onların bütün çalarları üzərində dayana bilmerik, lakin bir sıra məqamlarla bağlı fikirlərimizi bildirməyə ehtiyac görürük.

### Azərbaycan milli ideyası: fəlsəfi idrakın obyekti kimi

Tarixin bütün dönenlərində cəmiyyətdə böyük rol oynayan fəlsəfənin müasir mərhələdə də rolü çox yüksəkdir. Azərbaycan kimi intensiv yenileşmə prosesini yaşıyan ölkələr üçün fəlsəfənin əhəmiyyəti daha böyükdür. Dünyada, regionda və cəmiyyətin özündə baş verən prosesləri adekvat dərk etmək üçün, hər şədən öncə, fəlsəfi rifleksiya ehtiyac var. Bundan başqa, fəlsəfe bir fərd olaraq insan şəxsiyyətinin kamilləşməsində, vətəndaş mövqeyinin düzgün müəyyənleşməsində olduqca ciddi rol oynayır.

Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da fəlsəfi fikrin avangardı, ləkmə motivi və aparıcı qüvvəsi olur. O, bütövlükdə milli fəlsəfi fikrin dinamikasına ciddi təsir edir, milli səviyyədə əhəmiyyət daşıyan problemlərin fəlsəfi qoyuluşu, onların səbəblərinin araşdırılması və həlli ilə bağlı vacib fikirlər irəli sürür. Prezident Administrasiyasının rehbəri, akademik Ramiz Mehdiyev Azərbaycan fəlsəfi fikrində mehz bu yeri tutur və aparıcı rol oynayır. Ramiz Mehdiyevin əsərlərində müasir Azərbaycan cəmiyyəti üçün principial fəlsəfi-elmi əhəmiyyət kəsb edən məsələlərin dərin fəlsəfi təhlili aparılır, səbəbləri göstərilir, həlli yolları müəyyən olunur. Bu zaman akademik sərf dövlətçi mövqeyində çıxış edir. İnkışaf prinsiplərini ulu öndər Heydər Əliyevin müəyyənləşdiridiyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı irəli addımlayan, özünün sabit və davamlı inkışaf ilə bölgədə liderliyini möhkəmləndiren, dünyada nüfuzunu durmadan artırıran milli, müstəqil və demokratik Azərbaycan dövlətinin tərəqqisinə xidmet edən çox qiymətli əsərlər müəllifi olan akademik Ramiz Mehdiyevin 2017-ci ildə

nəşr olunan növbəti kitabları da böyük məraq doğurub.

Moskvada nüfuzlu nəşriyatlarda dərc olunan kitablar nəfis tərtibata malikdirlər. Onlar bütövlükdə Azərbaycanın milli ideyasının fəlsəfi dərkinə həsr olunub. Birinci kitab "Milli ideyanın formallaşmasında tarixin dərk edilməsinin faydası" adlanır (bax: Məxtiiev R.G. O polzhe poznanie istorii v formirovani naüionalgnoy idei. V 2 kn. Kniqa I. - M.: Stoliüa, 2017, 684 s.). İkinci kitab "Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası" adlanır (bax: Məxtiiev R.G. Naüionalgnna idee Azerbaydjana v gpoxu qlobalgnix transformasiy. V 2 kn. Kniqa II. - M.: Politiceskaə gnüklopediə, 2017, 365 s.).

Bu kitablar bir-birlərini mövzu və məzmun baxımından çox gözəl tamamlayırlar. Orada Azərbaycan milli ideyası ilə bağlı məsələlər maraqlı kontekstdə qoyulub. Bir yazıda onların hər biri üzərində dayanmaq imkansızdır, çünki akademik çox dərin və geniş təhlillər aparıb, vacib müddəələr irəli sürüb. Bu səbəbdən biz kitabların ümumi məziyyəti və orada yer almış bir sıra ideyalar haqqında müəyyən fikirləri bildirməye çalışacaqı.

Əsəri dərk etmək üçün, ilk növbədə,

onun ruhunu dərk etmək gerakdır. Çünkü ortaya tamamilə yeni yanaşma əsasında Azərbaycanın gələcəyi ilə bağlı olan fundamental fəlsəfi-elmi problemlər çıxarıılır, analiz edilir və həlli istiqamətləri göstərilir. Konkret desək, əsər keçmiş naminə deyil, gələcək üçün yazılıb. Bu zaman baxılan məsələlərin tarixinə diqqət yetirilir, onlar təhlil olunur, lakin kimlərisə ittihəm etmək üçün deyil, milli tarixin adekvat dərki əsərsində Azərbaycanın gələcəyinin fəlsəfi obraxını yaratmaq naminə edilir. Bu, çox mühüm elmi yükü olan məqamdır, çünki "Azərbaycanın gələcəyi problemi getdikcə daha çox aktual karakter alır. Ve zamanın əlaməti ideya olur, o cümlədən milli ideya" (bax: I Kitab, s. 11).

Problemin bu cür dərki üçün əsərdə istifadə olunan metodologiyanın iki mühüm aspekti diqqəti çekir. Akademik bir tərəfdən Azərbaycanın keçmişinə və indisinin elmi dərkinə, Azərbaycan xalqının tarixinin dünya tarixinin tərkib hissəsi kimi dərkinə, digər tərəfdən isə milli ideyanın maddiləşməsinin mühüm tərkib hissəsi kimi ölkənin gələcəyinin proqnozlaşdırılmasının, dövlətin siyasi, iqtisadi və mənəvi modernləşdirilməsinin dərkinə olan böyük ehtiyacı vurğulayır. Bu zaman mərkəzi punkt olaraq

milli ideya götürür.

Milli ideyanın fəlsəfi dərkində isə bir mühüm prinsipi akademik xüsusi qeyd edir. Bele ki, Azərbaycanın həm milli ideya, həm də milli ideologiyaya ehtiyacı vardır. Lakin anlamaq lazımdır ki, keçmişdə olan milli ideyanın məzmunu müasir milli ideyanın məzmunundan fərqlənir. Əger XX əsrin əvvəllerində müstəqil Azərbaycan dövləti qurmaq vəzifəsi qarşıya qoyulmuşdusa, bu gün səhəbet Vətənimizi XXI əsrə necə görmək istədiyimiz kontekstində getmelidir. "Bize yeni milli ideya və ya, daha uyğundursa, yeni çağırışlara cavab verən xalq və dövlətin həyat fəlsəfəsi lazımdır" (bax: əvvəlki mənbəyə, s. 7). Və bu həyat fəlsəfəsinin olmadığı təqdirdə, xalqın uğurluluğunu və tarixi davamlılığının mümkünsüzlüyünü milli intellektual elita aksiom kimi qəbul etməlidir.

Deməli, akademik Ramiz Mehdiyevin bu əsərində XXI əsrin astanasında müstəqil dövlətçiliyin əldə edilməsi fonunda müasir Azərbaycan cəmiyyətinin inkişaf meyilləri milli ideya kontekstində analiz olunur. Bu prosesdə tarixin öyrənilməsinin ayrıca əhəmiyyət daşıdığı vurğulanır.

# Milli ideya və onun təkamül fəlsəfəsi

## akademik Ramiz Mehdiyevin əsəri üzərində düşüncərkən

**Əvvəli Səh. 5**

Tarix elə bir fenomendir ki, sosial orqanizmin həyat ritmindən kəndərda heç zaman baxıla bilməz. İnsan həm tarixi yaratır, həm də yaratdığı tarixi dərk edir. Bu iki cəhətdən birində axsaqlı olanda, cəmiyyət kollektiv reallıq kimi öz təkamül yolunu itirə bilir. Əslində, fərd də öz tarixini lazımı səviyyədə anlamasa, şəxsiyyət olaraq natamam qalır.

Müasir sosioloji araşdırmalarda gəlinən qənaətlərə görə, öz milli tarixini daha yaxşı bilən insanlar istənilən sosial-mədəni mühitdə daha çevik adaptasiya olunur ve yüksək tolerantlıqla malik olurlar. Bununla bağlı Rusiya sosioloqlarının apardığı bir tədqiqatda postsovet məkanından oraya miqrasiya etmiş insanlardan məhz öz etnik və milli tarixlərini adekvat bilənlərin Rusiya cəmiyyətinə integrasiyasının asan baş verdiyi qənaətinə gəlinib. Bu o deməkdir ki, hər bir xalq üçün tarixi bilmək həyat əhəmiyyətli məsələdir.

### Tarixin dərk edilməsi: akademik Ramiz Mehdiyevin orijinal yanaşması

Akademik Ramiz Mehdiyev də məsələni bu aspektdə aktuallaşdırır. Eyni zamanda, tam haqlı olaraq "tarix necə öyrənilməlidir?" sualını qoyur. Akademik yazır: "Tarixin dərk edilməsi müasir proseslərde düzgün istiqamətlənməklə yanaşı, həm də gələcəyi öncədən görməyə yardım edir" (bax: əvvəlki mənbəyə, s. 16). Yeni tarixi - keçmişdə baş verənləri dərindən dərk edib indi müşahidə edilən proseslərdən düzgün nəticə çıxarmaqla, dövlət və cəmiyyət olaraq gələcəyi öncədən görə bilmək üçün öyrənmək lazımdır. Tarixin dərkine yanaşmada çox vacib bir məqamı akademik öne çəkir.

Faktiki olaraq burada Azərbaycan fəlsəfəsi qarşısında duran əhəmiyyəti bir vəzifə ifadə olunub. Milli tarix XXI əsr Azərbaycanının müstəqil və demokratik dövlət olaraq inkişafı və vətəndaş cəmiyyətinin post-industrial mərhələdə formalasması modelinin yaradılması kontekstində öyrənilməlidir. Tarix Azərbaycanın milli sərhədləri aşaraq transmilli məkanda uğurlu güclü dövlət və güclü cəmiyyət olaraq bilməsi üçün fəlsəfi refleksiyanın obyektiyinə əsaslanır. Əslində, bu, Azərbaycan fəlsəfi təfəkkürünə özündən dərkənənmişdir. Praqmətik müstəvidə məmmən kəsb edən təfəkkür fəaliyyətine dəvətdir. Tarix tarix namine deyil, milli inkişaf üçün öyrənmək məqsədidir. Bu prosesdə məhz fəlsəfənin aparıcı rol oynamalı olduğu isə aksiomdur.

Bu cür müasir fəlsəfi-elmi metodoloji yanaşma əsasında akademik Ramiz Mehdiyev Azərbaycan xalqının tarixinin mühüm aspektlərini təhlil edir, o cümlədən antropologiya və etnogeneze məsələlərini araşdırır. Müəllif dərin analiz əsasında belə bir qənaətə gelir: "Azərbaycanlıların tarixi və dün-yagorusu etnik inkarlılığı (qəbul edilməzliyi - red.) istisna edir" (bax: əvvəlki mənbəyə, s. 286). Tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan üçün bu, tamamilə təbii haldır. İpək Yolu kimi böyük bir ticarət marşrutunun əsas punktlarından biri olan Azərbaycanda müxtəlif etnik

gruplara, mədəniyyətlərə və dinlərə mənsub insanların ümumi dil tapması tarixi bir zərurət idi.

Akademik Ramiz Mehdiyev də məhz həmin bağlılıqla Azərbaycanda zərdüştlük, xristianlıq və İslamın təşəkkülünün fəlsəfi təhlilini aparır. Müəllif sübut edir ki, Azərbaycan xalqı zəngin mənəvi-əxlaqi keyfiyyətlərə malikdir. Onun mədəniyyəti, o cümlədən musiqisi zəngindir. Bütün bunlar ən mürəkkəb situasiyalarda belə Azərbaycan xalqının dayanıqlı mənəviyyat və ruh nümayış etdirməsini şərtləndirir. Burada, şübhəsiz ki, ideyanın rolu xüsusi vurgulanmalıdır. Çünkü "millətin ideya və ya apriori ehtiyacı vardır" (bax: əvvəlki mənbəyə, s. 352). Müasir tarixi mərhələdə öz müstəqil dövlətinin yaradılmasına və inkişaf etdirməkdə her bir millet üçün milli ideya əvəzedilməz faktordur. Təbii ki, milli ideya tarixi xarakterə malikdir - o, təkamüldədir, tarixi, sosial, geosiyasi, siyasi və mədəni şərtlərin dəyişməsi ilə yeniləşə bilər. Burada başlıca şərt ondan ibarətdir ki, milli ideya millətin konkret tarixi dövrde inkişafını təmin edən istiqaməti müəyyənlenəndirsən. Bu baxımdan Azərbaycan milli ideyası da özünün təkamül xəttinə malikdir. Ramiz Mehdiyev əsərde bu məqamı ayrıca vurğu edir. "İdeya mümkin gələcəyin perspektivlərini açmaqla bərabər, həm də bu gələcəyin praktikada təcəssüm etməsi yönəldir" (bax: əvvəlki mənbəyə, s. 354).

### Milli özşüur və milli ideya: kollektiv özündərkin pillələri

Bu müddəaların fonunda akademik Ramiz Mehdiyev azərbaycanlıların milli özşüurunun təhlilini aparır, Azərbaycan xalqının özşüurunun, özündərkinin mürəkkəb inkişaf yolu keçidiyini göstərir və onun formalasmasında tarixi yaddaşın oynadığı rolə diqqət çəkib. Misal olaraq, akademik vurğuları ki, "... azərbaycanlıların ecdadlarının yaratıqları qədim müstəqil dövlətlər, güclü türk elementi, ... Azərbaycan türklerinin imperiyaları ... haqqında tarixi yaddaşı göstərmək olar ..." (bax: əvvəlki mənbəyə, s. 357-358).

Buradan mentiqi olaraq aydın olur ki, milli ideya və tarixi yaddaş milli identikliyin təşəkkülündə ciddi rol oynayır. Əslində, bu faktorlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Onlar başqa parametrlərlə birlikdə millətin formalasmasında xüsusi rol oynayırlar. Bu bağlılıqla demək mümkündür ki, "milli ideyanı sosial operator, identifikasiya üsulu, başlıca dəyer kimi başa düşmək olar" ki, o, "inkişaf strategiyasını müəyyənləşdirir, siyasi marginallıqdan uzaqlaşdırır və millətin hansı məqsədə can atmasının mahiyyətini aydınlaşdırır" (bax: əvvəlki mənbəyə, s. 386).

Bu fikirlərdən aydın olur ki, milli ideya cəmiyyətin mövcudluğu və inkişafi üçün fundamental funksiya yerine yetirir. Dövlətin və cəmiyyətin tarixi təkamülün bütün silaqlarından uğurla çıxmazı üçün həlledici rol oynayır. Bu sebəbdəndir ki, milli ideyanın tarixi dönmələrdə necə yeniləşməsi də millətin taleyi baxımdan principial əhəmiyyət daşıyır. Akademik Ramiz Mehdiyev məsələnin bu aspektinə xüsusi önəm verərək vurğulayır ki, qloballaşma dövründə

milli ideyanın məzmunun müəyyənləşməsi dövlətçilik kontekstində strateji özülliyə malikdir. Bu məqam iki səviyyədə aktuallardır.

Birincisi, dövlətin və cəmiyyətin daxili inkişaf maraqları aspektində milli ideya aparıcı funksiya yerinə yetirməlidir. Bunun üçün millətin tarixi dolğun və müasir tələblər fonunda adekvat öyrənilməlidir. Bu şərt ödənmədikdə ən qabaqcıl fikirlərlə zəngin olan ideya belə cəmiyyəti fəlakət sürükleyir. Müasir elmi cərəyanlarda sübut olunub ki, sosial mühit kimi mürəkkəb funksional-struktur keyfiyyətlərə malik sistemlərdə özüntüəşkil (başqa ifadə ilə özüntüəşkiləş) (bax: əvvəlki mənbəyə, s. 352). Müasir tarixi mərhələdə öz müstəqil dövlətinin yaradılmasına və inkişaf etdirməkdə her bir millet üçün milli ideya əvəzedilməz faktordur. Təbii ki, milli ideya tarixi xarakterə malikdir - o, təkamüldədir, tarixi, sosial, geosiyasi, siyasi və mədəni şərtlərin dəyişməsi ilə yeniləşə bilər. Burada başlıca şərt ondan ibarətdir ki, milli ideya millətin konkret tarixi dövrde inkişafını təmin edən istiqaməti müəyyənlenəndirsən. Bu baxımdan Azərbaycan milli ideyası da özünün təkamül xəttinə malikdir. Ramiz Mehdiyev əsərde bu məqamı ayrıca və ya aralarında uyğunlaşmanı təmin edən mexanizm kimi də təsəvvür etmək olar. Müasir qlobal transformasiyaların baş verdiyi bir zamanda problemin bu aspekti ayrıca əhəmiyyət kəsb edir. Akademik Ramiz Mehdiyev bu incəliyə əsərində böyük yer ayırır - II kitab birbaşa ona həsr edilib (bax: Mextiev R.G. Natiionaljnae idee Azerbaydjana v spoxu qlobaljnx transformasiyalar. V 2 kn. Kniqa II. - M.: Politiceskae gnüklopedie, 2017, 365 s.).

İkinci, milli ideya konkret sosium üçün xarici mühitin təsirlərini daxili tələbatın ödənilməsinə yönəltmək qüdrətində olmalıdır. Bir qədər fəlsəfi ifadə etsek, milli ideyanı (həm də milli ideologiyani) cəmiyyətə xarici mühit arasında uyğunlaşmanı təmin edən mexanizm kimi də təsəvvür etmək olar. Müasir qlobal transformasiyaların baş verdiyi bir zamanda problemin bu aspekti ayrıca əhəmiyyət kəsb edir. Akademik Ramiz Mehdiyev bu incəliyə əsərində böyük yer ayırır - II kitab birbaşa ona həsr edilib (bax: Mextiev R.G. Natiionaljnae idee Azerbaydjana v spoxu qlobaljnx transformasiyalar. V 2 kn. Kniqa II. - M.: Politiceskae gnüklopedie, 2017, 365 s.).

### Qlobal transformasiyalar: milli ideya təsirləri

Qlobal transformasiyaların milli dövlətlərə təsirinin həm mənfi, həm də müsbət təsirələri vardır. Akademik Ramiz Mehdiyev vurğuları ki, "qlobal transformasiyalar milli dövləti müasirliyin bir çox mühüm problemləri üzrə müstəqil mövqədən məhrum edir" (bax: I Kitab, s. 389). Etiraf edək ki, bu vəziyyət kifayət qədər mütəhərrik bir mənzərə yaradır. Belə ki, uğurlu milli dövlət öz daxili maraqları ilə qlobal transformasiyaların ortaya atıldığı şərtlərlə dinamik tarazlığı təmin etməlidir. Bunun üçün o, əvvəlki fəaliyyət mexanizmine və mütəraqqi ideoloji məzmuna malik olmalıdır.

Deməli, faktiki olaraq qlobal transformasiyalar dövründə milli ideya milli ideologiya və identifikasiya yeni səviyyədə qarşılıqlı əlaqələr şəbəkəsində mövcuddur. Akademik Ramiz Mehdiyevin kitablarında problemin bu mürəkkəb aspektləri dərinlənən və qarşılıqlı əlaqədə təhlil edilir. Bu kontekstdə milli ideya ilə milli identikliyin ayrıca fəsilədə tədqiq edilməsi tamamilə yerinə düşür (bax: əvvəlki mənbəyə, s. 391-393). Bu anlayışların dövlətçiliyin inkişafı müstəvisində qarşılıqlı əlaqədə fəlsəfi dərki Azərbaycan mühiti üçün olduqca aktual bir məsələdir. Akademik Ramiz Mehdiyev kitabında tam haqlı olaraq yazır ki, bu kimi problemlərin Azərbaycan alımları tərəfindən tədqiq edilməsi gərəkdir. Bu prosesdə akademikin əsərləri istiqamətverici rol oynayır. Qloballaşma şəraitində

milli ideologiya ilə milli identikliyin nisbetinə təhlili də bu baxımdan olduqca əhəmiyyətlidir.

Əsərde həmin məsələyə mehz qloballaşma prosesi kontekstində nəzər salınması elmi baxımdan düzgün yanaşmadır. Məsələ ondan ibarətdir ki, tədqiqatçılar qloballaşmanın bütün cəmiyyətlərə ciddi təsir etdiyini qeyd edirlər. Bu proses ayrı-ayrı cəmiyyətlərin struktur-funksional keyfiyyətlərinə böyük təsir edir ki, nəticədə, ümumiyyət, sosial-mədəni və siyasi-iqtisadi dinamika dəyişir. Bununla bağlı akademik Ramiz Mehdiyev vurğulayır: "Qloballaşma cəmiyyət həyatının hər yerinə nüfuz edir. İntensiv informasiya műbadilesi və informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bir neçə on ildən sonra cəmiyyətlərdə millət əvəzinə müxtəlif məqsəd və dəyərlərə istiqamətlənmiş insan kütləsinin mövcud olması ehtimalı böyükdür" (bax: əvvəlki mənbəyə, s. 394).

Bu fikir qloballaşma mərhələsində milli ideya ilə milli identikliyin nisbetinən nə dərəcədə aktual olduğunu aydın gösterir. Əger söhbət hər hansı millətin müstəqil milli dövlətə malik olmaq niyyətində gedirse ki, Azərbaycan da, şübhəsiz, həmin sıradır, məsələ dəha da aktuallaşmış olur. Çünkü "fərqli maraq və dəyərlərə malik insan kütləsinin" yaranması birbaşa milli dövlətçiliyin məhvini aparır. Bu barədə Ulrix Bekin mövqeyinin də akademik Ramiz Mehdiyev tərəfindən xatırladılması təsadüfi deyil. Con Mirşaymerin də Avropanın gələcəyi ilə bağlı metaforik fikri həmin kontekstdə adekvat mövqə təsiri bağışlayır (bax: əvvəlki mənbəyə, s. 392-393).

Bütün bunların nəticəsində "qloballaşma prosesləri yeni dünya nizamı formalasdır" ki, bu da öz növbəsində fərdin qlobal dünya düzəндində yeri və rolunu yeniləşdirir" (bax: əvvəlki mənbəyə, s. 394). Fəlsəfi aspektdə çox maraqlı yanaşmadır. Aydın olur ki, müasir tarixi dövrə qloballaşma prosesi müxtəlif cəmiyyətlər arasında yeni münasibətlər sistemi formalasdır ki, yəkunda fərdi və ictimai səviyyədə ciddi dəyişikliklər baş verir. Bu, fərdi və kollektiv reallığın zaman-məkan kontinuumunda yeni münasibətlər şəbəkəsinə daxil olması anlamlına gelir. Onda milli ideya ilə milli identikliyin qarşılıqlı münasibətinin milli dövlətçiliyin taleyində mərkəzi yerlərdən birini tutduğu qənaətinə gələ bilərk.

### Milli ideya və milli identiklik: dövlətçilik kontekstində

Problemin bu cəhəti akademik Ramiz Mehdiyev tərəfindən dövlətçilik çərçivəsində dərinlənən araşdırılır. Identikliyin müxtəlif növlerinin fəlsəfi müqayisəsi aparılır. Özüyündə mürəkkəb struktura malik olan bu faktorun üzərində burada geniş dayanmaq mümkün deyildir. Əsərin ümumi ruhu müstəvisində onu vurgulayaq ki, akademik milli, etnik, siyasi, mədəni və s. identikliklərin dəqiq fəlsəfi izahını verir. Onlardan görünür ki, Azərbaycan üçün milli ideya ilə milli identikliyin müasir çağırışlara uyğun gələn münasibətini yaratmaq həyatı əhəmiyyətə malikdir.

# Milli ideya və onun təkamül fəlsəfəsi:

## akademik Ramiz Mehdiyevin əsəri üzərində düşüncərkən

Əvvəli Səh. 5

Akademik Ramiz Mehdiyev yazır: "Etnik və milli identifikasiklärin əsasında mədəni identifikasi dayanır, ancaq bu anlayışlar öz məzmununa görə identik deyiller, çünki fərqli təməllərə dayanırlar. Etnik identifikasi psixoloji səviyyədir. O, konkret etnosun mənşə ümumiliyinə əsaslanır. Milli identifikasi daha çox şurun siyasi-ideoloji, mənəvi səviyyəsidir. Onun təməl əsası vahid dövləti və iqtisadi quruluşa, mədəniyyətdə ortaq ideallara və dəyərlərə, ümumi ərazi və tarixə malik olmağı dərk etməkdən ibarətdir" (bax: əvvəlki mənbəyə, s. 414).

Deməli, milli identifikasi daha geniş məzmuna malikdir. Onun sosial, mədəni, siyasi və psixoloji aspektləri vardır. Bu mənada etnik identifikasi milli identifikasiyin tərkib hissəsi kimi təsəvvür edilə bilər. Bununla yanaşı, akademikin yanaşmasında milli identifikasi keyfiyyətə yeni səviyyəyə aid olan fenomenidir. Burada siyasi-ideoloji və dövlətçilik aspektləri xüsusi yer tutur. Konkret ifadə et-sək, milli identifikasi cəmiyyətin siyasi və ideoloji özəlliklərini müəyyənləşdirən faktorlar sırasındadır, eyni zamanda, sosial təşkilatlanmanın, mobilizasiyanın və idarəetmənin məzmununa təsir edir. Əsərdə bu aspektlərin sintezi fonunda milli ideya ile milli identifikasiyin nisbətinin fəlsəfi analizi diqqəti çekir.

Həmin təhliliqda akademik Ramiz Mehdiyevin dünya miqyasında milli-dövlət identifikasiklärin böhranının müasir siyasi-mədəni transformasiyaların işığında təhlilinin önemini vurğulaması da maraqlıdır. O cümlədən qloballaşma və transmilli identifikasiklärin təşəkkülünün həmin prosesə təsirinin araşdırılması milli dövlətçilik baxımından aktualdır (bax: əvvəlki mənbəyə, s. 395).

Bu müddəaların işığında əsərdə Səm-yuel Hantingtonun "identifikasiklärin paylanması" formulunun Azərbaycana tətbiqi qarşıya ciddi elmi araşdırımlar qoyur. Akademik yazır ki, identifikasiklärin paylanması S.Hantington menasında "U-obraz" kimi təsəvvür etsək, bu obrazın yuxarı hissəsində ailə, millət və dövlətçiliyin (siyasi identifikasi) paralel yer aldığı, aşağıda isə dini identifikasiyin mövqə tutduğunu deye bilərik (bax: əvvəlki mənbəyə, s. 427). Bu, elmi baxımdan çox maraqlı qənaətdir və Azərbaycanda dövlətçiliyin inkişafında milli ideya ilə milli identifikasiyin rolunun fəlsəfi dərkine mühüm töhfədir. O cümlədən aydın olur ki, milli identifikasiyde siyasi və mədəni faktorlar müasirlik kontekstində və dövlətçiliyin təmin edilməsi şərti daxilində aparıcı yer tutur. Yəni, Azərbaycanda milli identifikasi müasir demokratik və sivil cəmiyyətin formalaşması məqsədində xidmət edir.

Bütün bunların yekunu kimi kitabda milli identifikasiyin milli ideyanın "daxili ana xəttini təşkil etməsi" haqqında nəticənin çıxarılması tamamilə məntiqi və əhəmiyyətlidir. Buradan milli ideya ilə milli identifikasiyin nisbətini keçmişin, indinin və gələcəyin işığında təhlil etmək üçün geniş imkanlar açılır. Məhz buna görədir ki, akademikin II kitabında milli ideyanın tarixi təkamül mərhələləri ilə müasirliyin qarşılıqlı əlaqədə fəlsəfi təhlil edilməsi tamamilə əsaslı və məntiqidir.

### Milli ideyanın təkamül

#### mərhələləri: XXI əsrin kreativ millətinə aparan yol

İkinci kitabın XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin yaradılması məsələsinin təhlili ilə başlaması yuxarıda ifadə edilən tezislər çərçivəsində müəllifin qarşıya qoyduğu elmi məqsədlər baxımından kifayət qədər əsaslıdır (bax: Mextiev R.G. Naüionalğna ide Azerbaydjana və globalğın transformasiya. V 2 kn. Kniqa II. - M.: Politiceska gönüklük, 2017, 365 s.). Bu, oxucunu öncədən milli ideya və milli identifikasiyə müstəqil dövlət quruluğu strategiyası müstəvisində baxmağa yönəldir. Milli ideyanın formallaşması mərhələlərinin analizi də bu bağlılıqda maraqlıdır (bax: əvvəlki mənbəyə, s. 52-87). Aydın olur ki, Azərbaycanda dövlətçilik qədim tarixə malikdir və hər mərhələnin şəraitinə uyğun milli ideya formallaşdır. O cümlədən keçən əsrin əvvəllerində Şərqdə ilk dəfə olaraq məhz azərbaycanlıların demokratik dövlət yaratmasının siyasi, ideoloji və dövlətçilik ənənəsini əhatə edən səbəbləri vardır. Kitabda keçən əsrin əvvəllerində milli ideyanın formallaşmasının dramatizmi dolğun təhlil edilib. Həmin mərhələdə milli ideyanın məzmununu təşkil edən əsas elementlərin xarakteristikası verilib. Regionun böyük dövlətlərinin geosiyasi mübarizəsi kontekstində milli ideyanın aqibəti fəlsəfi təhlil edilərək çox vacib qənaətlər əldə edilib.

Bunların əsasında akademik Ramiz Mehdiyevin milli ideyanın formallaşması mərhələlərini müəyyənləşdirməsi və onların hər birinin analizini verməsi fəlsəfi-elmi baxımdan çox böyük maraqlıdır. Müəllif göstərir ki, birinci mərhələdə Azərbaycanda sosial-mədəni problemlərin geniş spektrini əhatə edən konsepsiylər formallaşdır. İkinci və üçüncü mərhələlərdə millətin bütün siyasi və sosial-mədəni dəyişmələrinin ideoloji əsası qoyulur. Bu mərhələdə "özünü identifikasiyanın kollektiv formaları - dini, etnik və sosial-mədəni (sivil) - vahid milli-dövlət ideyasına ehtiva olunur" (bax: əvvəlki mənbəyə, s. 73).

Sovetlərin hakimiyətə gəlisi ilə başlayan dördüncü mərhələdə milli ideyanın təşkili prosesi xeyli çətinliklərə üzləşib. Bu mərhələ üçün demək çətindir ki, "Azərbaycan cəmiyyətində ictimai diskussiya milli ideyanın formallaşması yönündə aparılıb" (bax: əvvəlki mənbəyə, s. 77). Lakin 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-e rəhbərlik etməyə başlaması ilə ciddi dəyişikliklər baş verdi. Heydər Əliyevin o dövrə ustalıqla həyata keçirdiyi ehtiyatlı siyaset nəticəsində milli maraqlar təmin edildi. Bu proses nəticəsində 1980-ci illərin sonlarında başlanan milli hərəkat 1991-ci ildə dövlət müstəqilliyini əldə etməklə yekunlaşdı.

Beşinci mərhələni Azərbaycan xalqının siyasi oyanışı, siyasi proseslərdə aktiv iştirakçı kimi xarakterizə etmek olar. O, 1988-ci ildə başlayan xalq hərəkatı ilə bağlıdır. 1990-ci ildə isə milli-azadlıq hərəkatı forması aldı. Lakin həmin mərhələdə Azərbaycan xalqının şüuru müdafiə oluna bilən millətçilik səviyyəsində olmadığından ölkənin böhranlı dövründə millətin mobilizasiyasını

həyata keçirə bilmədi. Bu, milli özşurun zəifliyinin əlaməti idi (bax: əvvəlki mənbəyə, s. 78).

Altıncı mərhələ 1990-ci ilin yanvarı - 1993-cü ilin iyununu əhatə edir. Bu dövrə milli özşur milliyyətçi özşura transformasiya olunmaqla xarakterizə olunur. Onun əsas əlaməti Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmaq zərurətini dərk etməsindən ibarətdir. Həmin mərhələdə türkçülüyün dominant olduğu sosial-mədəni identifikasiya aparıcı rol oynadı. Türk komponenti milli ideyanın yeganə tərkib hissəsi kimi qəbul edildi. Lakin bu, cəmiyyəti bir səra ziddiyətlərə aparıb çıxardı ki, nəticədə növbəti böhran yarandı (bax: əvvəlki mənbəyə, s. 89-90).

Yedinci mərhələ 1993-cü ilin iyunundan başlayaraq 2003-cü ildə tamamlandı. Onun xarakterik xüsusiyyəti ictimai sabitlik, gələcək iqtisadi yüksəlşin əsaslarının qoyması və ölkənin siyasi inkişafının təminindən ibarətdir. Məhz bu mərhələdə milli ideya dövlət və milli müstəqillik ideyasına tamamilə ehtiva oluna bildi. Heydər Əliyevin məqsədyönlü siyaseti nəticəsində "millət" anlayışının strukturuna kollektiv özüñüdenifikasiyanın bütün elementləri - etnik, dini, sosial-mədəni, iqtisadi, siyasi və başqaları daxil edildi (bax: əvvəlki mənbəyə, s. 80).

Nəhayət, 2003-cü ildən milli ideyanın təkamül tarixində yeni mərhələ başladı. Milli ideyada müstəqil dövlətin formalşdırılması və dünya ilə münasibətlərin qurulmasının keyfiyyətə yeni aspektləri tamamlanır, zənginləşir. Azərbaycanlıların ictimai şüru ətraf dünya ilə qarşılıqlı əlaqələri harmoniya halına getirir. Mədəni identifikasiyadən təmənəti təqribən əsaslıdır. Azərbaycanın milli ideyasında inkişaf paradigməsi üstünlük təşkil edir. Cəmiyyətin milli dəyərləri saxlamaqla dünyaya integrasiyası davamlı və

sistemli xarakter alır. Milli ideya hansısa etnik mənsubluq çərçivəsində çıxaraq cəmiyyətin bütün kəsimlərini özündə birləşdirən demokratik və müasir məzmun kəsb edir. Ümumi səviyyədə Azərbaycan ideyası kreativ insanların milləti kontekstində özünü təsbit etdi.

Kreativ millət XXI əsrin fenomeni olmaqla hazırda inkişaf etmiş ölkələri xarakterizə edən əsas parametrlər sırasına daxildir. Azərbaycanı kreativ insanların milləti olaraq inkişaf etdirmək strateji əhəmiyyətli məsələ kimi qəbul edilmelidir. Akademik Ramiz Mehdiyev problemin bu aspektinə olduqca böyük əhəmiyyət verir (bax: əvvəlki mənbəyə, s. 88-136). Bu şərtlər daxilində əsərdə müasir Azərbaycanda milli identifikasiyadən tərəfən analiz edilir. Azərbaycanda dövlət milletçiliyinin bərqərar olmasının fəsəfi aspektləri dərin təhlil olunur.

Bütün bunlar yekun olaraq güclü Azərbaycan dövlətinin yaradılmasının qloballaşma şəraitində milli ideyanın inikası kimi dərk edilməsinə imkan yaradır. Kitabda problemin bu aspekti də geniş tedqiq edilib və çox aktual qənaətlər əldə olunub. O cümlədən Azərbaycanın postindustrial cəmiyyət quruculuğu yolunda atdıği addımların fəlsəfi-elmi təhlili aparılaraq əhəmiyyətli proqnozlar verilib.

Şübhə yoxdur ki, akademik Ramiz Mehdiyevin yuxarıda vurğuladığımız və məzmu-nu üzərində qısa dayanımlı olduğumuz iki-cildliy Azərbaycan tədqiqatçılarının stolüstü kitabı olmalıdır. Burada ifadə edilən fikirlerin, irəli sürülen tezislərin, aparılan fəlsəfi təhlillərin araşdırılması çox vacibdir və hər bir azərbaycanlı alının qarşısında vəzifə kimi dayanır. Bununla da ziyanlı təbəqəsi millətin və dövlətin inkişafına öz töhfəsini verə bilər. Təbii ki, sözə deyil, əməldə...

Newtimes.az

### Eldar İbrahimov: Hökumət kənd təsərrüfatının və aqrar-sənaye kompleksinin inkişafı üçün ardıcıl siyaset yeridir

**A**zərbaycan hökuməti kənd təsərrüfatının və onunla bağlı aqrar-sənaye kompleksinin müasir tələblər səviyyəsində inkişafının təmin edilməsi üçün elmi əsaslarə söyklənən ardıcıl siyaset yeridir. Bu fikri Milli Məclisin Aqrar siyaset komitəsinin sedri Eldar İbrahimov deyib.



E.Ibrahimov bildirib ki, ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalına çəkilən xərcin bir hissəsinin dövlət vəsaiti hesabına ödənilməsi, məhsul istehsalının dinamik artımına nail olunması üçün indiyə kimi Prezidentimiz tərəfindən onlarla qanun, fərman və sərəncam imzalanıb. Kənd təsərrüfatı məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması haqqında 2001-ci ildən tətbiq edilən qanunun qüvvəsinin Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ilin sonuna kimi uzadılması fermerlərə 2 milyard manatdan çox dövlət büdcəsinə ödəniləcək vəsaitin onların sərəncamında qalmasına və istehsalın genişləndirilməsinə sərf etməyə imkan verib.

"Öten il kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6 milyard 580 milyon manat (4 milyard dollar), bu sahədə yaradılan ümumi daxili məhsul 3,9 milyard manat (2,3 milyard dollar), ümumi daxili məhsulda kənd təsərrüfatının payı 5,6 faiz təşkil edib. 2007-2016-ci illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya verilib. 2018-ci ilde büdcədən kənd təsərrüfatına 656 milyon manat vəsait ayrılib ki, bunun da 288 milyon manatı müxtəlif subsidiyaların ödənilməsi və aqrar sahədə islahatların aparılmasına yönəldicək"-deyə, komitə sedri vurğulayıb.

## Musa Quliyev: "Xalqımız Ulu Öndərin xatirəsini daim uca tutur"

**Ü**mummilli Lider Heydər Əliyev tarixin o şəxsiyyətlərindən ki, onu heç kəslə müqayisə etmək olmaz. Bu bir zirvədir". Bu nu SiA-ya açıqlamasında millət vəkili Musa Quliyev Ulu Öndərin bu ilin mayın 10-da qeyd olunacaq 95 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib.

Deputatın sözlərinə görə, müasir Azərbaycanın quşulması, yaradılması, mövcud olması və bundan sonrakı uzun illər inkişafı Ulu Öndərlər bağlıdır: "Ümummilli Lider Heydər Əliyev iki dönmədə həm SSRI dönməminde - planlaşdırılmış iqtisadiyyat zamanında, həm də müstəqillik dönməminde - bazar iqtisadiyyat zamanında Azərbaycanı inkişaf etdirmiş və dünyaya tanılmış böyük dövlət, siyasi xadimdir, eləcə də Azərbaycan xalqının fəxarət, qürur mənbəyidir. Ulu Öndərin Azərbaycan xalqı qarşısındaki xidmətlərini saymaqla bitməz. Yeni bugünkü Azərbaycanın var olması, dünyada tanınması və müstəqil dövlət olması, xalqımızın mövcudluğu Ümummilli Liderlə bağlıdır. Əgər 1993-cü ildə Ulu Öndər Azərbaycana rəhbərliyə qayitmasa idi, bugünkü Azərbaycan yox idi və Azərbaycan xalqı da parçalanmış və müxtəlif imperiyaların əsarıtı altına düşmüş bir xalq olacaqdı. Bu menəda xalqımız Ulu Öndərin xidmətlərini yüksək qiymətləndirir və onun dəyərini verir. Ümummilli Liderin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Ulu Öndərin bütün arzuları həyata keçir. Azərbaycan qüdrətli, çiçəklənən bir dövlətə çevrilib və dünyanın aparıcı dövlətləri sırasındadır. Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Bu menəda biz bütün ömrümüz boyu Ümummilli Liderə borcluyuq. Bizdən sonra gələn nəsillər də Ulu Öndərin xatirəsini həmişə anacaqlar və əziz tutacaqlar. Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində daim yaşayacaq çox nadir şəxsiyyətlərdən biridir".

## Türkiyənin "Ülke TV" kanalı Azərbaycan haqqında reportaj yayımlayıb

Türkiyənin "Ülke TV" kanalı Azərbaycan haqqında reportaj yayımlayıb. AZERTAC xəber verir ki, kanalın Azərbaycanda olan müxbirləri həzirladıqları reportajda Türkiye ictimaiyyətinə ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri haqqında etraflı məlumat verirlər. Qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin



bir millət, iki dövlət olduğu bildirilir.

Paytaxt Bakı şəhərinin müxtəlif görəməli yerlərində olan türkiyəli müxbirlər tarixi abidələrin, qədim və müasir tikililərin, təmiz küçələrin, parkların, geniş yolların şəhəre xüsusi gözəllik verdiyi bildirirlər. Dağüstü parkdan şəhərin mənzəresinin xüsusi gözəl göründüyü vurgulanın reportajda Azərbaycan paytaxtının müasirliyin və qədimliyin sintezi olduğunu diqqətə çatdırılır. Reportajda Bakının əsrarəngiz gecə görüntüsünə malik olduğu da vurğulanır, bu şəhərə gəlmək istəyənlərə Heydər Əliyev Mərkəzinin qeyriadi gözəl binasını mütləq ziyarət etmek tövsiye olunur.

İçərişəhərdən geniş bəhs edilən reportajda Bakı sahələrinin və qonaqların fikirlərinə də yer verilir. İnsanları heyran edən İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. İçərişəhəri ziyarət edən turistləri qədim tarixə səyahət gözlədiyi diqqətə çatdırılır.

## Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin andicmə mərasimi keçiriləcək

**Y**enidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andicmə mərasimi aprelin 18-də keçiriləcək. Bu barədə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov qeyd edib ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidentin andicmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetini istefə verir: "Bundan sonra Nazirlər Kabinetinin formalasdırılması Konstitusiya üzrə Prezidentin üzərine qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkilde bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalasdıracaq".

Qeyd edək ki, dünən Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclası keçirilib.



Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident seçkilərinin nəticələrini təsdiq edib və bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. İlham Əliyev səslerin 86,02 faizini topladığı üçün prezident elan edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

## Parlementin mədəniyyət komitəsinin iclasında bəzi qanunlarda dəyişikliklər edilməsinə dair müzakirələr aparılıb

**A**prelin 17-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. AZERTAC xəber verir ki, əvvəlcə komitə sədri Rafael Hüseynov ölkədə uğurla başa çatan prezident seçkilərində xalqın iradəsi ilə İlham Əliyevin yeddi il müddətinə dövlət başçısı seçilməsi münasibətlə xoş arzularını çatdırıb.

Sonra iclasda bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı məsələlərə baxılıb. Bildirilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunda nəzərdə tutulan dəyişiklik "Hərbi vəziyyət haqqında" 2017-ci il 14 fevral tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, qanunun 18-ci maddəsinə "Fövqələdə hallarla" sözlərindən sonra "və ya hərbi vəziyyətə" sözləri əlavə edilir.

Məlumat verilib ki, "Hərbi vəziyyət haqqında" Qanunun 10-cu maddəsinə və "Fövqələdə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə əsasən müvafiq olaraq hərbi vəziyyət və fövqələdə vəziyyət müddətində rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması nəzərdə tutula bilər. Bununla əlaqədar olaraq, "Telekommunikasiya haqqında" Qanunda bəzi dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliklərə görə, qanunun 16-ci maddəsinin adına və 16.1 bəndində "fövqələdə" sözündən sonra "və ya hərbi" sözləri, eyni zamanda, "Fövqələdə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir" cümləsi əlavə olunur.

Diqqətə çatdırılıb ki, "Kütüvə informasiya vasitələri haqqında" Qanunun senzuranın yolverilməzliyi ilə bağlı 7-ci maddəsinə edilecek əlavəyə əsasən, hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" Qanuna müvafiq olaraq kütüvə informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə-



həbələ hərbi vəziyyət tətbiq edilən ərazidə kütüvə informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər. "Televiziya və radio yayımı haqqında" Qanuna da yuxarıda göstərilən hallarda teleradio məlumat və materialları və te-

leradio yayımını şərtləndirən yeni müddəə əlavə olunur. "İctimai televiziya və radio yayımı haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklər "Reklam haqqında" Qanuna uyğunlaşdırma məqsədilə aparılıb. Ayri-ayri maddələrdən edilən düzəlşilərə əsasən, sosial reklam "Reklam haqqında" Qanuna uyğun olaraq yayılan, ictimai yayım programlarında yayılan reklam asan başa düşülən olmalı və həmin programların elementlərindən vizual və akustik şəkildə fərqlənilər, sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərtlərə uyğun olur. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firma-

nın loqosu qəcan setirə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Sponsor reklamında bu məlumatların ümumi hecmi iki dəqiqədən çox olmamalıdır.

Qeyd edilib ki, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Mədəniyyət haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlarının bəzi maddələrinə "müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözləri əlavə olunur və digər lazımi dəyişikliklər edilir. Bu düzəlşilər ölkə Prezidentinin "Azərbaycan Respublikasının Müellif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 6 sentyabr tarixli Fermanına uyğun olaraq aparılıb.

Komitə üzvləri təqdim olunan düzəlşilər dəstekləyiblər və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.



**A**prelin 17-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada yol infrastrukturunun idarəciliyi sistemi böyük inkişaf yolu keçib, yol təsərrüfatının yenidən qurulması istiqamətində kompleks tədbirlər görülüb. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları ve bitum anbarları istifadəyə verilib. Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, yol çəkilişində istifadə üçün 38 müxtəlif təyinatlı texnika alınıb. Yaradılan şərait muxtar respublikada keyfiyyətli avtomobil yollarının çəkilməsinə imkan verir.

Bəhruz Əsgərov agentliyinə eməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasını göstərilən dövlət qay-

## Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib

ğisinin daha bir ifadəsi olduğunu bildirib, yaradılan şəraite görə kollektiv adından minnetdarlıq edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 2018-ci il fevralın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fermanı ile Avtomobil Yolları Dövlət Şirkətinin bazasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Bu gün isə agentlik üçün ayrılan bina əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilir.

Ali Məclisin Sədri bu münasibətlə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini təbrik edib ve deyib: Ölkəmizdə avtomobil yollarının çəkilişinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında da hər il 100 kilometrə yaxın yeni avtomobil yolları çəkilərək və müasir standartlar seviyyəsində yenidən qurularaq əhalinin istifadəsinə verilir. Bu il də muxtar respubli-



kada avtomobil yollarının tikintisi davam etdirilir. Muxtar respublikada həm birinci dərəcəli yollar, həm də kənd yolları üçün layihələr hazırlanaraq tikinti işlərinə başlanılıb.

Ali Məclisin Sədri deyib: Yol tikintisi üçün, ilk növbədə müasir avadanlıqlar, keyfiyyətli asfalt materialı və mütəxəssisler olmalıdır. Bu gün istifadəyə verilən binada yol tikintisi sahəsində çalışan mütəxəssisler üçün lazımi iş şəraiti yaradılıb. Hazırda keyfiyyətli asfalt istehsalını həyata keçirmək üçün müasir asfalt zavodu qurulur. Həmçinin bu il yeni yol-tikinti texnikalarının alınıp getirilməsi nəzərdə tutulur. Yaxşı iş şəraiti, müasir texnika və keyfiyyətli asfalt teminatı avtomobil yollarının keyfiyyət-lə çəkilməsinə və uzun müddət istismarına imkan verəcəkdir. Ali Məclisin Sədri qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi

yin maddi-texniki bazasının möhkəmləndirilməsi də məhz muxtar respublikada keyfiyyətli yolların çəkilməsinə hesablanıb. Ona görə də mütəxəssis hazırlığına diqqət yetirilməli, alınan avadanlıqlar qorunmalı, onlardan səmərəli və uzun müddət istifadə olunmalı, tikinti işləri keyfiyyətə aparılmalıdır.

"Bu gün ölkəmizdə, eyni zamanda, muxtar respublikada əhalinin həyat seviyyəsinin yaxşılaşmasının nəticəsidir ki, avtomobilərin sayı günbegün artır. Bu da yeni avtomobil yollarının çəkilməsini və tikinti işlərinin keyfiyyətə yerine yetirilməsini zəruri edir", - deyən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Sonra binaya baxış olub. Məlumat verilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası zirzəmi ilə birləşdə 4 mərtəbədən ibarətdir. Binada 21 iş ota-

ğı, 50 yerlik akt zalı, arxiv, anbar, 8 ehtiyat otaq və bufet yerləşir. Binada agentliyin aparatı ilə yanaşı, "Sıqnal" ixtisaslaşdırılmış layihə istehsalat qrupu üçün də iş şəraiti yaradılıb. İş otaqları kompüter dəstəkləri və digər avadanlıqlarla təmin olunub.

Binada istilik sistemi qurulub, həyətde abadlıq işləri aparılıb və 5 qaraj istifadəyə verilib. Ali Məclisin Sədri Avtomobil Yolları Dövlət Agentliyi üçün alınan yeni texnikalara baxıb. Bildirilib ki, 2 ədəd "CAT" markalı qazıcı və yükləyici, 3 ədəd yol nişanları vuran avtomobil yol-tikinti işlərində yüksək iş göstəricilərinə malikdir. Yeni texnikalar Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon və kəndlərində yol tikintisi zamanı istifadə olunacaq. Ali Məclisin Sədri yeni texnikaldan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.

18 aprel 2018-ci il

## BSU-da Azərbaycan Plovu Günü qeyd edilib

Bakı Slavyan Universitetində Azərbaycan Plov Günü adlı tədbir keçirilib. Tədbirdə Ukrayna Respublikasının Azərbaycandakı fövqələdə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiya Respublikasının Azərbaycandakı fövqələdə və səlahiyyətli səfirinin müavini Petr Vaqner, Belarus Respublikasının Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri İgor Petrovic, Ombudsman Elmira Süleymanova, AZMIU-nun rektoru Gülcöhre Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alişanova, Trend İnfomasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq qonaqları salamlayıb, tədbirin mahiyyəti barədə onlara qısa məlumat verib. O, aprelin 11-də keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini və dövlət rəhbərini dərin məbbətinini bir daha nümayiş etdiridini bildirib. Rektor qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir: "Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı və göstərişi ile ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı mehsulları sərgisi insanlarımızın keyfiyyətli və sağlam ərzəq mehsulları ilə təminatına yönəlmış real addımlardandır".

BSU-nun rektoru Azərbaycan mətbəxini hem də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib. Rektor Azərbaycan xalqının yaradıcı təxəyyülünün bu sahədə heç bir sərhəd tanımadığını qeyd edib. "Adice plovun görün neçə növü var: "Səbzi plov", "Şah plov", "Döşəmə plov", "Fisincən plov", "Lobya plov" və başqaları. Bu sıranı mən istənilən qədər artırı bilərem. Dünyada Azərbaycan plovu qədər dadlı bir nemət tanımır. Əger bu sahədə hər hansı bir beynəlxalq müsabiqə keçirilsə, inanıram ki, Azərbaycan plovu birinci yeri tutar". O, BSU-da Azərbaycan Plovu Günü qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirmək yanaşı, həm də Azərbaycan mətbəxini slavyan ölkələrinin xalqlarına və ümumiyyətə, bu zəngin mədəniyyəti dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib. Rektor bu ənənənin davam etməsini arzu etdiyini də diqqətə çatdırıb. Bu məqsədə tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə müraciət qəbul olunub.

Tədbirdə çıxış edən Ukrayna Respublikasının Azərbaycandakı fövqələdə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Ombudsman Elmira Süleymanova çıxışlarında bu tədbiri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

### ZÜMRÜD

## Səfir: Türkiyənin şərqi bölgələrinə olan turizm marşrutunu Naxçıvana qədər uzatmağı düşündürük



Türkiyənin şərqi bölgələrinə olan turizm marşrutunu Naxçıvana qədər uzadıla bilər. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AZERTAC-in sualını cavablandıraraq deyib. O bildirib ki, Türkiye ilə Naxçıvan arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Türkiyənin şərqi bölgələrinə, əsasən də Qars, İğdır kimi şəhərlərinə turistlərin axını ötən ildən artmağa başlayıb. Məqsədi Naxçıvan ilə əlaqəli şəkildə bu turizm marşrutunu Naxçıvana qədər uzatmaqdır. "Naxçıvan ilə Türkiye arasındaki turizm əlaqələrinə daha da inkişaf etdirmək dərhal Naxçıvana gələn turistlərin sayını artırmaq niyyətindəyik. Naxçıvanın tarixi, təbiətinin gözəlliyi, duz mağaralarının mövcudluğunu nəzərə alaraq turistlər üçün böyük maraq kəsb edən bir yer olduğunu söyləmek olar", - deyə səfir bildirib.

## "Armeniareport": Erməni xalqı artıq zülmdən və yalanlardan bezib

Ermənistən xalqı Sarkisyan klanına qarşı apardığı mübarizədə müxalifətdən istenilən dəstəyi görmür. Xalq Sarkisyanı qarşı mübarizəni heç bir dəstək olmadan aparır. AZERTAC xəber verir ki, bu fikirlər Ermənistən "Armeniareport" saytında yayılan məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, 2008-2011-ci illerde erməni müxalifətinin passivliyi iqtidara qarşı mübarizəni yarımqiç qoydu. Hazırda davam edən etirazları xalqın mübarizəsi kimi qələmə verən müəllif erməni ictimaiyyətinin çəkinəcəyi heç bir güclün olmadığı vurğulayır. Bildirilir ki, Sarkisyan kimi Ermənistən müxalifətinin də qorxduğu və hesablaşdırılmış xarici qüvvələr var. Ermənistən idarə edən bu xarici qüvvələr isə heç zaman erməni xalqının azadlığını istəməyiblər. Erməni xalqı artıq zülmdən və yalanlardan bezib. Serj Sarkisyan yalandan bəyən edir ki, guya Ermənistən makroiqtisadi vəziyyəti sabitdir və xalqın rifahi yaxşılaşır. Ancaq realliga baxdıqda ölkə acılıq və səfələt içindədir.

Müəllif yazır ki, bu gün bütün dünyadan diqqəti Suriyadadır. Beynəlxalq ictimaiyyət Ermənistənə diqqət yetirir, burada vəziyyətin Yaxın Şərqi dən də ağır olduğunu görər. Ermənistən böyük bir uğuruma gedir. Ermənistən KİV-ləri xəbər verir ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar. Miting iştirakçıları İrəvan sakinlərini tekce paytaxtın mərkəzində deyil, rayonlarındakı küçələri də bağlamağa çağırıblar. Hazırda aksiya iştirakçıları Aboyan, Koryun və Teryan küçələrindədirler. Polisin küçənin hərəkəti hissəsini boşaltmaq tələbinə aksiya iştirakçıları məhəl qoymurlar.



## Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək



Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan maliyyə sərgisi ilə əlaqədar təşkilatçılıq və hazırlıq işlərinə başlanması qərara alınıb. SIA-nın məlumatına görə, barədə Azərbaycan Sığorta Assosiasiyyası (ASA), Azərbaycan Banklar Assosiasiyyası (ABA), Azərbaycan Fond Bazaar İştirakçıları Assosiasiyyasının (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyyasının (AMFA) birge görüşü keçirilib. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli, ABA-nın sədri Zakir Nuriyev, AMFA-nın idarə Heyətinin sədri Ceyhun İbrahimov və AMFA-nın idarə Heyətinin sədri Süleyman Kələşov, Caspian Event Organisers şirkətinin icraçı direktoru Behruz Hidayətzadə və digər rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə qərar verilib.

Görüşün əsas müzakirə mövzusu maliyyə sərgisinin keçirilməsi olub. Sərginin məqsədi maliyyə sektorunun bütün iştirakçılarının - bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi və təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğu bildirilib. Görüşdə sərgiye hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

## Rusiya mətbuatında Azərbaycana qarşı yönəlmüş təxribatla əlaqədar həmin ölkənin baş prokuroruna müraciət ünvanlanıb

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov "İzvestiya" qəzetinin "İz.ru" informasiya portalının redaksiyası tərəfindən 2018-ci il aprelin 16-da həmin portalda yayımlı məlumatda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağının və digər şiarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, müraciətdə ölkənin suverenliyi və ərazi bütövülüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, obyektiv və ədalətli şəkildə aşadırma aparılacağına və həmin hərəkətlərə qısa müddədə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

## "Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq"



Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb. AZERTAC xəber verir ki, bu fikirləri vergiler naziri Mikayıl Cabbarov aprelin 17-də "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayılma hallarına qarşı tədbirlərin işləniləb hazırlanmasına" Azərbaycan Respublikası Vergilər Nazirliyinə desət" üzrə "Tvinninq" layihəsinin açılış mərasimində bildirilib.

O qeyd edib ki, kiçik və orta sahibkarlığı tətbiq edilən vergi yükünün, vergi inzibatiyinin əhəmiyyətli dərəcədə yüngüləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi əsas tapşırıqlardandır. "Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu da bir tərəfdən onların rəqabət qabiliyyətliliyini, digər tərəfdən vergi ödənişlərinin sabitliyini və büdcədən müəyyənləşdirə bildiyini və nəhayət dövlət büdcəsinin müvafiq gəlirlərin zəmanəti olacaq. Bu da öz növbəsində dövlətin sosial infrastruktur cari xərclərinin vaxtı-vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatiyidə fərq getdikcə artacaq", - deyə nazir vurğulayıb.

## Ibrahim Alışov: bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur



Nəzəret orqanı olaraq, bizim müşahidələrimiz göstərir ki, son bir həftə ərzində Rusiya və Türkiyədə xarici valyuta məzənnələrinin milli valyutaya nisbəti Azərbaycanda psixoloji gərginlik yaratmaqdır idi. Amma apardığımız təhlilər əsasında deyə bilərik ki, bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur.

AZERTAC xəber verir ki, bunu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bankları və onların filiallarını, həmçinin satış nöqtələrini kifayət qədər nağd valyutaya ilə təmin edib. "Bu, sadəcə psixoloji amillə bağlıdır. Valyuta alışlarını ən çox əhalisi qrupu həyata keçirir. Hesablamalara görə, son bir həftədə ortalama valyuta alıştı adəməşəna texminən 800-1300 dollar olub. Bu isə onu deməyə əsas verir ki, vətəndaşların narahatlılığına heç bir makroiqtisadi əsas yoxdur", - deyə İ.Alışov vurğulayıb.

**B**iz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət məstəqiliyi günü - Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır. Bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdiyi xidmətlərə görə Məmmədəmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığını və təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır".



## Müstəqil Azərbaycan Respublikası Cümhuriyyət qurucularının bütün arzularının reallığıdır

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamı imzalamaqla xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu, hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki siyasetinə də sadıqlılığını göstərdi

Müstəqilliyimizin əbədiliyi naməne fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyevin bu sözləri sələflərimizə, keçmişimizə, tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinə, fədakarlığına, Vətən yanğısına verilən dəyer, gələcək nəsle tariximizə və keçmişimizə sahib çıxmış tövsiyəsidir. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamı imzalamaqla xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu, hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki siyasetinə də sadıqlılığını göstərdi.

Doğrudur, AXC cəmi 23 ay yaşıdı. Bu müddədə 5 dəfə yaranan hökumət daxili ziddiyətlər, çekişmələr və təbii ki, Azərbaycanın neftinə sahib çıxmış isteyən xarici qüvvələrin təsiri ilə istəfa vermiş və yenidən qurulmuşdu. Təkrar olunan mürekkeb siyasi hadisələr dövründə yaranan demokratik respublikanın dövlət, hökumət orqanları istənilən səviyyədə fəaliyyət göstəre biləsələr de üzərlərinə düşən tarixi missiyani bacardıqları qədər yerinə yetirmiş, Azərbaycan xalqının dövlətçilik tarixinə parlaq səhifələr yazmışdır. 1920-ci il aprel ayının 27-dən 28-na keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti öz səlahiyyətləri ni bolşeviklərə təhvil verməye məcbur olduğu üçün fəaliyyətlərinə xitam verilmişdi.

Bu respublikanın yaranması və az müddədə də olsa, yaşaması Azərbaycan xalqının dövlətçilik tarixinin unudulmaz səhifələrindədir. AXC xalqın yaddaşında qalmaqla dövlət məstəqiliyi əldə etmək yolunda və demokratik quruluş yaratmaq istiqamətində tarixi

rol oynamışdır. AXC bir çox dəyərli işlər görmüş, Azərbaycanı müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır. Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu hökumətin fəaliyyətini davam etdirməyə imkan verməmişdir. Rusiyada baş verən inqilablar, keçmiş imperiya ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərən "qızıl ulduzlar" Azərbaycanda onları destəkləyən qüvvələrlə birləşərək, yeni yaranan AXC hökumətində və parlamentdə ziddiyətlər töredərək, respublikanın süqutuna nail oldular.

Hökumətin qəbul etdiyi İstiqlal Beyannamesində göstərilən səhələrin müyyənəşdirilməsi, daxili əksinqılıb və xarici irticaya qarşı mübarizə, milli ordunun yaradılması, diplomatik münasibətlərin formalaşması istiqamətində önemli isalاحatlar aparıldı. Hökumətin xarici siyaseti müyyənəşdirildi, Parlamentdə müxtəlif partiyaların təmsilciliyi kimi vəzifələr yerine yetirildi. Vətəndaşlar arasında siyasi bərabərlik bərərə olundu, sosial ədalətsizliyin zərərlə neticələri aradan qaldırıldı. Ən böyük çətinlik isə, ordu quruculuğu ilə bağlı idi. Azərbaycanlılar Rusiya istilası dövründə hərbi mükəlliyyəti olmadıqlarından, əsgəri xidmətdən tamamilə məhrum qalmışdır. Buna görə də, sabitliyin qorunması, müdafiə işinin təşkili üçün hər işini bilən kadrların hazırlanması vacib məsələ kimi aktuallığını saxlayırdı. Başda Səməd bəy Mehmandarov olmaqla, zəngin hərbi təcrübəsi olan Azərbaycan zabitlərinin səyi ilə, çox çətinlikdə olsa, az müddətə 25 minə qədər müxtəlif silah-sursata malik

piyada, süvari və topçu hissələrinən ibarət ordu yaradıldı. Cümhuriyyət hökuməti fəaliyyətə başlayanda, Xəzər dənizində səlahiyyətləri yox idi. Bir neçə ay ərzində Xəzər dənizi üzərində səlahiyyətlərini formalasdırıran AXC 6-7 gəmilik donanma yaratdı. Təhsilə, sehiyyəyə, dəmir yolunun fəaliyyətinə, dağlılıb sıradan çıxarılmış yolların bərpasına diqqət artırıldı. AXC varlığını yalnız öz içinde deyil, sərhədlərindən kənarda da hiss etdirirdi. Dünyanın hər yerində yeni yaranmış müsəlman ölkəsinə heyətlər, səfirər gelir, buradakı hürriyyəti gördükdən sonra siyasi, iqtisadi, mədəni və ticari əlaqələrin yaranmasına təşəbbüs göstərilirdi. Yaşlı əhalisi arasında savadsızlığın aradan qaldırılması üçün gece kursları təşkil olundu. İslahatlar müxtəlif, proqnozlar məraqlı və dövlətçilik baxımından əhəmiyyətli olsa da, Azərbaycanı eldən vermək istəməyen imperiya, bolşevik istilaçıları Cümhuriyyətin yaşamasına və əbədiliyinə imkan vermedilər. Lakin keçmişini öyrənməklə bu gününü yaşayan, gələcəyi üçün təməl formalaşdırıran Azərbaycan xalqı o dövrə cəfəkəş fədailərin əməllərini və xidmətlərini unutmadı.

Təsadüfi deyil ki, Azərbaycan xalqı öten əsrin sonlarında dirçələn milli-azadlıq mübarizəsinə də Cümhuriyyətin simvolları ilə başladı. Müstəqillik uğrunda milli-azadlıq hərəkatında iştirak edən Azərbaycan xalqı AXC-dən miras qalan isteklərin reallaşması naminə birəşdi. Sovetlərin beynəlmiləçilik buxovundan xilas olaraq varlığını qorudu. Dövlətçiliyimizin atributu olan, AXC-nin qəbul etdiyi himn, üçşəngli bayraq və gerbimizin bə-



pasını vətəndaşlıq borcu adlandıran, böyük qətiyyət göstərək, Azərbaycan naməne canından belə keçməyə hər an hazır olduğunu bildirən Ulu Öndər Heydər Əliyev sonrakı İslahatlarında da varislik missiyasına sadıq qaldı.

Prezident İlham Əliyevin imzaladığı Cümhuriyyətin 100 illiyi ilə bağlı Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərə etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı öten dövr ərzində, milli dövlətçilik attributlarını qoruyub-saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyaset xalqımızın tarixi-mədəni yaddasını özüne qaytararaq, milli mənlik şüurunu inkişaf etdi, azərbaycançılıq məfkuresi işığında müstəqillik arzularının güclənməsi və həqiqətən çevrilmesine zəmin yaratdı.

Müstəqilliyin ilk illərində mövcud olan qarşıdurmalara, daxili çekişmələrə, xarici müdaxilələrə baxmayaraq, xalqa müdrik bələdçi olan, Azərbaycana əbədi suverenlik qazandıran Ulu Öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi ilə Azərbaycan demokratiya və iqtisadi inkişaf yolu ilə dünya birliliyinə integrasiya etdi. Ulu Öndərin uzaqqorən siyaseti nəticəsində, həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə respublikamız dönyanın enerji xəritəsini dəyişdi və nəqliyyat mərkəzinə çevrildi. Müstəqilliyin

ilk illərində iqtisadiyyatın inkişafı üçün investisiyalara ehtiyacı olan respublikamız indi başqa ölkələrə sərməye yatırır dövlətdir. Şərqi Qərb arasında körpü rolunu oynayan respublikamızın sivilizasiyalararası dialoq mərkəzi kimi məraq doğurması, eyni zamanda, düşünülmüş xarici siyasetimizin beynəlxalq aləmdə dəstəklənməsidir. Bərabərliklilik prinsipləri əsasında birgə yaşayış qaydalarının tətbiqinə çalışan AXC-nin bu istəyinə ən layqli cavab ölkəmizdə mövcud olan tolerantlıq və mütəkulturalizm ənənələrinin bütün dünyada təbliğidir. Şərqdə ilk dəfə olaraq, qadınlara səsvermə hüququ qazandıran AXC-nin bu sahədəki islahatının davamı müasir ölkəmizdə gender bərabərliyinin tətbiqidir. O illərdə ilk ali məktəb kimi Bakı Dövlət Universiteti açılmışdır, hazırda respublikamızda dövlət və özəl universitetlərin sayı artmaqdadır.

Elliklə savadlanmaya, gələcək üçün ixtisaslı kadr hazırlığı kimi

18 aprel 2018-ci il

## "Milli Şura"nın maliyyəsi kənardan gəlir"

Elşən Musayev: "Yiyələri də tələb edir ki, verdikləri pulun qarşılığında nəsə əldə etsinlər"

- Elşən müəllim, seçkilər dən sonra dağdıcı müxalifət sosial şəbəkələrdə cəmiyyəti hədələyən açıqlamalarla çıxış etdi. İddia etdi ki, ölkədə çaxnaşma və qarşılurma yaradacaqlar. Müxalifətin bu cür pozuculuğa meyil etməsinin arxasında xarici qüvvələrin təsiri və dəstəyi dayana bilərmi?



Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili  
Elşən Musayevdir

iştirakçıların sayı əvvəlki mitinqlərdən daha az idi. Bu, artıq mitinqlərə liderciliklərin ətrafında olanların da marağının azalmasının sübutu sayıyla bilərmi?

- Ora bekar adamlar gəlir. Bu, sadəcə, maraqla bağlı məsələ deyil. Bizdə müxalifətçilik mövsumi xarakter daşıyır, kimin vaxtı var, o qoşular mitinqə. Yəqin son mitinqdə hamının işi çıxıb. Amma düz deyirsiz, axırınca lap biabırçılıq iddi. Ele bil, iki komanda meydanda futbol oynayırdı. Adlarını birləşmiş müxalifət qoyublar. Amma mitinqdə çıxardıqları adam sayına bax. Allah bunları biabır eləsin. Tam səmimi deyirəm: bu cür müxalifə lideri olsam, evimin qapısını belə açmağa utanaram. Hələ heç silahdaşları - filan demirəm. Onların gözünün içini necə baxırlar, təəccüb edirəm. Adamda, həqiqətən, abır olmalıdır. Siyasetçi üz dərisini çıxarıb, yerinə "padoş" qoydusa, vəssalam. Artıq ondan hər şey gözləmək olar.

- Rüsvayçı mitinqdən sonra Müsavat və AXCP bir-birini zəif təşkilatlılıqda günahlandırdılar. Bu, artıq Müsavatla AXCP arasında yeni konfliktlərin yarandığını demək üçün əsas ola bilər?

- Onlar mehriban düşmənlərdir. Ömrü boyu bir-birini söyüb, sonradan barışılara, yenə elə olacaq. Uğursuzluq uzun müddət hökm sürsə, başlayacaqlar ittihama. O deyəcək sənlikdi, bu deyəcək sənlik. Axırda da məlum olacaq ki, demə, bütün bu birləş-filan imitasiya imiş. Hansısa xarici təşkilatın diktişi ile reallaşmış. Bəli, eynən dediyim kimidir! Qarabağ məsəlesi ilə bağlı ortaya ümumi fikir qoya bilməyən həmin müxalifə xaricdən kimse çırtma çalan kimi birləşə bilir. On qatı düşmənlə bele birləşir. Çünkü riyakarlıq bunların xisəlidir, kredosudur, həyat prinsipidir. Yeni konfliktlər isə, bir azdan başlayacaq. Ele ki, xaricdən gələn pullar Gürcüstəndə və ya qeyri-ölkədə hesaba oturacaq və o pulların bölgündürüləməsi vaxtı gelecek, bax, o zaman baxarsınız AXCP və Müsavat arasındaki qırğına, yenə ağızlarından çıxanı deyəcəklər bir-birinə. Ta gələn seçkilərə qədər də düşmən qalacaqlar. Bunnar beledir və dəyişmələrini də kimse gözləməsin.

GÜLYANƏ

- Sizə, nəyə görə müxalifə hələ də dar düşüncəli çıxışlar etmək meyili nümayiş etdirir?

- Onların başlarının ölçüsü ora qədərdir. Baş da, düşüncəni tənzimləyən komponentdir. Daha artığını hesablaya, səyləyə və icra edə bilmirlər. Belələri demokratianın nə olduğunu bələ xəbərsizdirlər, amma imkan verən olsa, hamiya dərs keçərlər. 25 il ərzində müxalif cəmiyyə adına bir səmərəli iş görməyiblər. Ancaq dedi-qodu, sərsəmləmə, qarşılaş, soyüş ritorikası və uğursuz imitasiyalı Vəssalam! Əllerindən başqa heç ne gelmir. Onların düşüncəsi olsayıdı, ümumən bu qədər müxalifətde qalmazdılər, ətrafindakıları da bədbəxt eleməzdilər. O mitinqə gələnlərə baxanda, inanın, hərdən pis oluram.

Yazığım gelir cəmiyyətdən qopmuş belələrinə. Halbuki təhsil ala bilərlər, cəmiyyət üçün daha yararlı işlər görə bilərlər. Amma düşüblər öz tarixini unudaraq dünya tarixini araşdırın Cəmil Həsənlinin ardınca, Gültəkin kimi buqələmunun ardınca, Əli Kərimli kimi, öz liderini satan riyakarın ardınca. İnsan müxalifətçilik də edəndə, öz liderini məğrur və mərd insanları içindən seçər. Amma adını çəkdiklərim, sata-sata gələnlər, gündə bir cəbhə dəyişənlərdir.

- Müxalifətin sonuncu mitinqində

### Ispanyanın "El Periodico" qəzeti Ermənistandakı kütləvi etiraz aksiyalarından yazıır

Ispanyanın "El Periodico" qəzetində Ermənistanda baş verən kütləvi etiraz aksiyaları barədə məqalə dərc edilib. Məqalədə bildirilir ki, minlərlə erməni Yerevan küçələrində toplaşaraq etiraz edir. Etiraza səbəb prezident Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədiyyinin irəli sürülməsidir. Qəzet yazır ki, prezidentlik müdiddət başa çatan Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün baş nazir vəzifəsinə iddia edir. Ermənistanda xalqı isə buna etiraz edir. Mitinqlər səbəbindən paytaxt yollarında güclü tixaclar, metronun işində gecikmələr yaranıb. Məqalədə etiraz aksiyasının iştirakçılarından fikirlərə də yer verilir: "Ermənistanda qanunsuzluq baş alıb gedir və biz bunun davam etməsinə göz yuma bilmərik. Ölkəni korrupsiyanın içinde boğan bir şəxsin yeniden hakimiyyətə gəlməsinə icazə verməyəcəyik".



## Xarici media Ermənistandakı vəziyyət haqqında

Son bir neçə gündür ki, Ermənistani bürüyən etiraz dalğası xarici medianın da diqqətindədir. Hadisələrin gediş barədə yazan xarici mətbuat da-ha böyük toqquşmaların qacılımaz olacağını da istisna etmir. Serj Sarkisyanın baş nazir posunu zəbt etmək istəyi ilə barışmayan müxalifətçilərin, xüsusi, erməni parlamentinin "Yelk" ("Çıxış") blokunun lideri Nikol Paşinyanın bu vəziyyətlə barışmayacaqlarını bəyan edirlər.



İlament binasına doğru hərəkətə keçiblər və polis tərəfindən qarşılıarı kəsilib. Onlara qarşı gözyaşardıcı qaz, səsli qumbaralar tətbiq edilib ki, nəticədə, bir neçə insan ciddi xəsarətlər alaraq yaralanıblar.

Deutsche Welle: "Ölkənin daxili, xarici siyasetində, iqtisadiyyatında və həyatın digər sahələrində müsbət irəliləyişləri gözləməyə dəyməz"

Almanıyanın "Deutsche Welle" nəşrinin yazdırılmışına görə, sabiq prezident baş nazirliyə doğru şütyür ki, Ermənistanda baş qaldıran etiraz dalğası da bu səbəbdəndir. Sİ-TAT: "Etiraz edənlərin lideri Nkol Paşinyan deyir ki, Serj Sarkisyan şəxsi hakimiyyətini əldə etmək üçün heç nədən çəkinməyəcəyi deyib".

"Onun qeyri-məhdud səlahiyyətləri olacaq, ona görə də ölkənin daxili, xarici siyasetində, iqtisadiyyatında və həyatın digər sahələrində müsbət irəliləyişləri gözləməyə dəyməz" - "Deutsche Welle" nəşri Paşinyanın ifadələrini sitat getirib.

The Associated Press: "Etirazılara qarşı gözyaşardıcı qaz, səsli qumbaralar tətbiq edilib ki, nəticədə, bir neçə insan ciddi xəsarətlər alaraq yaralanıblar"

"The Guardian" isə həftənin ən yaxşı şəkli kimi Ermənistandakı mitinqin fotosunu yayımlayıb və alt yazida qeyd edilib: "Müxalifə tərəfdarlarının sabiq prezident Serj Sarkisyanın hakimiyyəti zəbt etməsinə qarşı Ermənistanda paytaxtında keçirdiyi mitinqi".

Digər ingilis dilli media qurumları - "BBC", "Washington Post", "ABC News", "Business Insider", "Fox News" "The Associated Press"ə istinadən yazırlar: "Həftənin bazar ertəsi günü 10 minə yaxın insan par-

"The New York Times" və "BBC" rus dilində: "Etirazçıların bir hissəsi qarşılara qoyulmuş polis sədlərini aşmağa müyəssər olublar"

ABŞ-in gündəlik "The New York Times" nəşri də hadisələr barədə çıxış edib və "Etiraz dalğası" Ermənistən paytaxtını iflic edib" başlıqlı məqalə ilə Yerevanda baş verən olayları işıqlandırıb. "Etirazçıların liderləri deyirlər ki, onlar Sarkisyanın baş nazir tətbiq olunacağı binanın yanında nümayişlər etmək fikrində deyillər" - deyə adıçılən Amerika nəşri yazar. Ötən gün isə "BBC"nin rus bölməsində "Polis Yerevanda künayışçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib" başlıqli məqalə yer alıb. "Sarkisyan əleydarlarının mitinqləri artıq bir neçə gündür ki, davam edir... etirazçı hərəkatın liderlərindən biri, "Vətəndaş həmreyili" partiyasının sədri, parlamentin "Çıxış" fraksiyasının rəhbəri Nikol Paşinyan etirazçıları parlament binasına doğru hərəkət etməyə çağırıb ki, bundan sonra etirazçıların bir hissəsi qarşılara qoyulmuş polis sədlərini aşmağa müyəssər olublar. Polis buna cavab olaraq, gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerində partlayış səsleri də eşidilib, yaralanınlar olsa da, onların dəqiq sayı barədə heç bir məlumat yoxdur. Daha önce, polis baş verənlərə müraciət etmirdi" - deyə "BBC"-in rus bölümü Yerevanın informasiya agentliyinə istinadən yazıb.

Xatırladaq ki, etiraz dalğası, Vanadzor da daxil olmaqla, ölkənin bir çox şəhər və rayonlarına yayılıb.

Rövşən RƏSULOV

### Millət vəkili: "Sarkisyan, Koçaryan hərbi canılardır"

"Mən hər zaman demisəm və bu gün de tekrar edirəm ki, ümumiyyətlə bütün dünya erməniləri düzgün fikirləşib netice çıxarsalar dərk edərlər ki, Sarkisyan, Koçaryan kimi onların ətrafında olalar da hərbi canılardır". Bunu SİA-ya açıqlamasında millet vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, bunlar kimlərinə vəsitsələr Ermənistanda siyasi həkimiyəti zəbt etdib hərbi diktatura qurublar: "Beləcə bütövlükdə Ermənistən, erməni xalqını felakət, rüsvayçılığa və ucuruma aparırlar. Bu mənəda bütün Ermənistən ayağa qalxmalıdır. Çünkü özlərini, hakimiyyətlərini, öz talelərini bu cinayətkarlılıqlarla xilas etmələr. Hazırkı Ermənistanda davam edən kütləvi mitinqlərin sonu acınacaqlı olacaq. Men istərdim ki, Ermənistanda başqa qurumlar da, bütün gənclik, siyasi partiyalar (tek müxalifə yox), bütün parlament ayağa qalxınlar və bu cinayətkarlılıqları səpürüb atsınlar. Hazırkı Ermənistanda istiqamət buna doğru gedir. Ola biler ki, xarici havadarlar müəyyən yollarla Sarkisyanı qoruyub saxlaya bilərlər. Ancaq erməni xalqı həmrey olub bu cinayətkarlılıqlardan yaxa qurtarmaq istəsə xarici qüvvələr xalqın iradəsi qarşısında aciz qalarlar".



# Qaradağ rayonu Azərbaycanın iqtisadi mərkəzinə çevrilir

**A**zərbaycanın uğurlu sosial-iqtasadi inkişaf modeli öz bəhrələrini verməkdədir. Hər il ölkəmizin müxtəlif sahələrinə, xarici investisiya həcmi artırılır. Xüsusilə də, qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi artmaqdadır. Bunun da səbəbi söz yox ki, ölkəmizdə münbit biznes mühitinin yaradılmasıdır. Investisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılmış, dünya bazarına çıxırlan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. "Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb" söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, müstəqillik tariximizdə iqtisadiyyata 200 milyard dollardan artıq sərmayə qoyulub. Bu, ölkəmizə inamdan irəli gəlir.

Iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-in formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rıfah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolinin artırılması bir məqsədə yönəldilir ki, insan amilinə diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun. Söz yox ki, əhalinin yaşayış durumunun yaxşılaşması ilə, rayon və şəhərlərin, kənd və qəsəbelerin simasının cidd şəkildə inkişafa doğru dəyişməsinə təkan verir. Bu yüksəlişi Bakının Qaradağ rayonunun təmsilində da aydın görmək mümkündür. Azərbaycanın qazandığı möhtəşəm nailiyətlərde ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Qaradağ rayonu mühüm rolə malikdir. Bakının cənub-şərqində, Xəzər dənizi sahilində yerləşən Qaradağ rayonu həm de gil və neft-qaz yataqlarına malikdir. Məlumat üçün qeyd edək ki, Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubani mədəninin keşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-ci ilədək Molotov rayonu, 1956-63-cü illərdə Qaradağ rayonu, 1963-66-ci illərdə Əzizbəyov rayonu, 1966-ci ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidiyyəne 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhər tipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi həzirki Xocəsen və Sənqəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtile qəsəbənin ərazisinə dəvə karvanlarının dayana-caqları olmuş və dəvələr bataqlıqlara batmışlarından, ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Həzirdə Qaradağ rayonunun ərazisi 1080 km, əhalisi isə 109371 nəfərdir. Qaradağın yaşı nəslə ilə səhəbdə məlum oldu ki, rayonun adının mənası gil və əhəng daşı yüksəkliklərinin yaratdığı ümumi

qaramtıl mənzərə demekdir. İnsanlar həm de rayonda yeni iş yeriinin yaradılmasından, sosial-iqtisadi durumlarının yaxşı olmasına və razılıq edirlər. Birmənalı tərzədə demek olar ki, rayonda işsizlik problemi yoxdur. Bunun da başlıca səbəbin rayonun Azərbaycanın ən iri neft-qaz sənaye müəssisələrinin yerləşdiyi məkanlardan biri olmasıdır. Bu baxımdan, onu qeyd etmək olar ki, Qaradağ rayonu xalqımızın xilaskarı, dövlətimizin qu-rucusu və memarı Ümummilli Li-

canda həmin illərdə, ilk dəfə olaraq, sosial-inkişaf programı da Cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə, məhz Qaradağ rayonunda qəbul edilib və "Qaradağın sosial-iqtisadi inkişafına yardım fondu" çərçivəsində rayonda böyük həcmədə layihələr həyata keçirilib, məktəb və uşaq bağçaları esaslı təmir olunub, yollar çəkilib və qəsəbələr abadlaşdırılıb.

Prezident İlham Əliyev Qaradağ rayon ictimaiyyəti ilə görüşündə bu rayonla six bağılılığı ilə eləqədar fikirlərini bölüşüb. Bildirib ki, Mən çox şadam ki, son dövrlərdə Qaradağ rayonunda belə gözəl işlər görülmüşdür, özü də, qısa müddət ərzində: "Bilirsiniz ki, Qaradağ rayonuna Mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub. Mənim demək olar ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. ticesində, bu gün rayonda 7 xəstəxana, xəstəxana tabeliyində olan 6 poliklinika, 2 müstəqil poliklinika, 1 stomatoloji poliklinika, 1 özəl klinika, 1 uşaq sanatoriyası, 1 doğum evi, 2 təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, eyni zamanda, Respublika Güzəm Xəstəxanası və Əlet Dəmiryol Xəstəxanası fəaliyyət göstərir. Müvafiq Dövlət Proqramına əsasən, bu ilin may ayında Müşfiqabadda Mədəniyyət Evi əsaslı təmirdən sonra açılıb. Eyni zamanda, Lökbatañdakı 9 sayılı Musiqi Məktəbi üçün yeni binanın inşa olunub, Qızıldəş Mədəniyyət Mərkəzinin tikintisi isə davam etdirilir. Bütövlükdə, rayonda mədəniyyət və istirahət mərkəzləri hesabat dövrünün ən mühüm və yaddaşalan hadisələrindən olmuşdur.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyanın soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Martin 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın Sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçküñ ailelərinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsidir.

Həyata keçirilmiş tədbirlərin davamı olaraq, cari ilin may ayında 30-da Qaradağ rayonunun Lökbatañ qəsəbəsində qaçqın və məcburi köçküñ ailelər üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqöymə mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mərasimdə iştirak etmişdir.

Birmənalı tərzədə demək olar ki, Qaradağ rayonunda əldə olunan sosial-iqtisadi inkişaf, demokratik dəyişikliklər və digər uğurlar, nai-liyyətlər bundan sonra da davam etdiriləcək. Çünkü Ulu Önder Heydər Əliyevin əsasını qoymuş və Prezident İlham Əliyevin çox böyük ezmələ və müdrikkiliklə apardığı siyaset güclü, qüdrətli Azərbaycan qurmaq, firavan, xoşbəxt xalq rəfahına nail olmaq siyasetinə hesablanıb.

**Qismət İsmayılov**  
**iqtisadiyyat şöbəsinin müdürü**  
**Yazı Qaradağ Rayon İcra**  
**Hakimiyyəti və Azərbaycan**  
**Respublikasının Prezidenti**  
**yanında Kütłəvi İformasiya**  
**Vasitələrinin inkişafına**  
**Dövlət Dəstəyi Fondu**  
**birgə keçirdiyi müsabiqəyə**  
**təqdim etmək üçün**

Birinci dəfə 1995-ci ildə qaradağlılar Məne etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən da çalışırdım ki, bu böyük etimadi doğruldum. Defələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonunun inkişafı üçün öz köməyimi göstərim. Rayonun iqtisadi və sənaye inkişafı sürətli gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzine çevrilir. Burada yaradılan müəssisələr və təkilməkdə olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır".

## Qaradağ rayonu yeni uğurlara imza atır

Qaradağ rayonunda əhalinin məşğulluluğunu artırılması, həyat şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, məktəb tikintisi və digər sahələrdə geniş miqyaslı işlər görülmüşdür. Görülen məqsədyönlü müvafiq işlər nə-



## Radikallar sosial şəbəkə istifadəçilərinin qınağına çevrilib

**S**öz azadlığı, ifadə azadlığı insanların fundamental hüquqlarının dandır və demokratik cəmiyyətdə bu hüquqlar qorunur və müdafiə olunur. Azərbaycan cəmiyyətində də bu hüquqların qorunması istiqamətində bütün norma və prinsiplər gözlənilir və heç kimin bu hüququnun pozulması halları müşahidə edilə bilərm. Demokratik dəyərlərə yetərincə qiymət verən, hətta bir çox ölkələrə bu mənada örnək və nümunə ola bilən Azərbaycanda söz azadlığı elə bir səviyyədədir ki, özünü müxalifə adlandıran bir qrup radikal istədiyi vaxt, hətta ayda bir neçə dəfə aksisi təşkil edir, nə demək istəyirsə, onu da sərbəst şəkildə, maneəsiz izhar edir, hər kəs sosial şəbəkədə azad şəkildə fikirlərini paylaşır və düşüncələrini azad şəkilde ifadə edə bilir.


### Sosial şəbəkələrin imkanlarından yararlananlar söz və ifadə azadlığından sui-istifadə edirlər

Söz azadlığından bəzən heç də düzgün istiqamətdə, sivil qaydada ifadə olunmur və məhz Azərbaycanda bu demokratik prinsiplərdən sui-istifadə halları da müşahidə olunur. Söz, ifadə azadlığı, ister hüquqi, istərsə də vətəndaşlıq nöqtəyi-nəzərdən heç kimə haqq vermır ki, dezinformasiyalar yaysın, şer-böhtən kampaniyaları təşkil etsin, kimlərinə hüquqlarını tapdalaşın, həqiqət etsin, şərəf və leyaqətə toxunacaq ifadələrdən istifadə etsin. Nəzərə almaq lazımdır ki, sadaladığımız halların hüquqi cəhətdən tənzimlənməsi mümkünür, qanunla mühafizə olunur və hər bir ictimai təhlükə yaranan hərəkət məsuliyyət tələb edən tədbirlərə əsas yaradır.

Demokratik dəyərlərdən, konkret olaraq, məhz söz və ifadə azadlığından sui-istifadə edənlər sosial şəbəkələrin imkanlarından yararlanaraq, bu azadlığı hədsizlik kimi tərənnüm etdirir və qanunun alliliyinə, etik normalara, əxlaqi dəyərlərə, milli mental düşüncəyə hörmət etməye borclu olundular. Lakin unutmaq lazımlı deyil ki, əger her bir kəs Sevinc Osmanqızı kimi internetin, virtual məkanın imkanlarından sui-istifade edib, ağlına geləni danışarsa, doğru olub-olmadığında asılı olmayıaraq, kimi geldi ittiham, yaxud təhqir edərsə, bunun adı söz azadlığı yox, anarxiya və xaos ola bilər. Onu da unutmaq lazım deyil ki, əger bu gün Osmanqızı kimilər or-taya düşüb hədsizlik etsələr, bunun acı neticələrinin hamı şahidi ola bilər və zərərlə təsiri özləri də daxil olmaqla, heç kimdən yan ölüşmez.

### Absurd fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanır və qinanılır

Virtual məkanda söz pəhləvanına çevrilənlər arasında S.Osmanqızı, xüsusiylə, diqqəti cəlb edir və az qala özünü birbaşa efirdə diktor hesab edən bu qadın, deyəsən, özü-özünü yaman bəyənir və haqlı hesab edir. Vaxtaşırı AXCP sədri Əli Kərimli ile internet vasitəsilə əlaqə yaranan Osmanqızı, radikalların başbəlininə ünvanladığı provakasiya xarakterli suallarla sanki bu avanturiştə xüsusi imkanlar verdiyini düşünür. İster müşahibə, istərsə də Osmanqızının özü siyasi icmalçı kimi hadisələrə şərh vermək iddiasına düşsələr də, fikirləri şer-böhtən ampliusasından kənara çıxmır və bu, heç də sosial şəbəkə istifadəçi-



### bumeranq kimi özünə yönələcək

Ə.Kərimli ele də düşünürse ki, onun niyyəti heç kime bəlli deyil, bərk yanılır. Məsələn, Anar Rəcəbli adlı sosial şəbəkə istifadəçisi öz şərhində bildirir ki, "Əli Kərimli cibini doldurmaq üçün mitinq təşkil edir. Bu insan ancaq cibini doldurmağı fikirləşir". Göründüyü kimi, AXCP sədrinin mitinq adı altında təşkil etdiyi aksiyalarının da nəyə xidmət etdiyi hamiya bellidir və sosial şəbəkələrde yalan və şer-böhtən üzərinde qurulmuş ittihamlarının da sonda vəsaitlər əldə etmək niyyəti heç kime gizli deyil. Hətta qeyd etdiyimiz bu istifadəçi yazır ki, "insan nə qədər şərəfsiz olar ki, vətənini pula satar" və bununla, o, Kərimlinin satqınılığı barədə məlumatlı olduğunu da nəzərə çatdırır.

Xaricdəki söyüş qrupuna dəstək verən və ruhlandıran AXCP sədri bir vaxtlar anlamalı idi ki, bu söyüş dalğası, qeyri-etik davranış, bir zaman onun özüne təref yön alacaq və bu gün sosial şəbəkələrdə istifadəçilərin bir qismi onun normal saylığı söyüş və təhəqiqləri onun özüne şamil edirlər. Bundan əvvəl qeyd etdiyimiz sosial şəbəkə istifadəçisinin Kərimliyə şərəfsizliyini xatırladan şərh bildirməsi yeganə belə tezahür deyil. Məsələn, Emin Eliyev adlı sosial şəbəkə istifadəçisi yazır ki, "sifətə bax, matşkalı yağır Dəlli Kərimlidən". Ə.Kərimliyə ünvanlanmış bu kimi təhqir və söyüşlə dolu qeyri-etik şərhələr bununla bitmir, amma etik normaları nəzəre alaraq hamisini, yaxud bundan artığını qeyd etmək niyyətində deyilik. Əslində, davranışlarının bumeranq effekti verdiyini sübut etmək üçün bu qədəri də yetərlidir və Kərimli ruhlandırdığı, dəstəklədiyi söyüş taktikasının, çirkin kampaniyanın bundan sonra daha acı nəticələri ilə, onun özüne qayıdan zərbələri ilə barışmaq və qəbul etmək məcburiyyətdindədir.

Inam HACIYEV

### TƏRS BAXIŞ

## AXCP və Müsavat arasındakı "müvəqqəti barış" sona çatdı

Dağdıcı düşərgənin sonunu gətirən uğursuz aksiyalardan sonra Əli Kərimli-Arif Hacılı savaşına start veriləcək

**U**zun illərdir ki, aralarındaki düşmənçi-lük mövqeləri səngiməyən AXCP və Müsavatın "müvəqqəti barış" gedişlərinə son qoyuldu. Müsavatın bu günlərdə keçirdiyi divan toplantısından sonra partiyanın AXCP-"Milli Şura" cütlüyü ilə eyni cinahdan çıxış etməməsi barədə qərarın da verildiyi belli olub. Əslində, heç vaxt bir araya gələ bilməyəcək hər iki partiyanın, sadəcə, bir neçə aksiya xətrinə yığışdıqları öncədən məlum idi...

### Arif Hacılı kənara çekilmək üçün divan toplantısı çağırıb

Onların siyasi sonunu gətirən mövcud vəziyyət isə, ilk öncədən, belə qənaətə gelməyə zəmin yaradırdı ki, nə AXCP Müsavat-



tin, nə da Müsavat AXCP-nin "qara gözüne və qara qışına" aşiq deyil. Beləliklə, fakt da budur ki, artıq bu barədə düşünməyə başlayan A.Hacılı kənara çekilmək üçün divan toplantısı çağırıb və həmin toplantının mövzusunu "siyasi təşkilatın planları istiqamətdə" qurulmasını öz müavinlərinə tapşırıb. Bu isə, o deməkdir ki, müsavatçıların cəbhəçilərle yolları yenidən ayırlı. Hətta AXCP-"Milli Şura" cütlüğünün növbəti çağırışları olarsa belə, Müsavat partiyasının həmin çağırışları və dəvətləri rədd edəcəyini proqnozlaşdırmaq mümkünür.

### Əli Kərimli İsa Qəmbərin planından xəbərdar olsa da, bunu çox gec anlayıb

Onu da qeyd edək ki, Ə.Kərimli müsavatçılarından yararlanma bilməməsini 1 nömrəli düşməni olan müsavatçıların sabiq başqanı İsa Qəmbərin adına bağla-maşa çalışır. Misal üçün, adının açıqlanmasını istəməyən cəbhəçi mənbədən əldə etdiyimiz məlumatata görə, özüne yaxın kuluarlarda müsavatçıların cəbhəçilərə yaxından dəstək göstərməməsi faktının, bilavasitə İ.Qəmbərin tapşırığına söykəndiyini iddia edən Kərimli, bunu belə sübut etməyə çalışıb ki, əslində, son bir neçə ayda baş verən uğursuzluqların yaşaması, həmin rüsvayçılıqların AXCP-nin adına bağlanması üçün müsavatçılar "müvəqqəti barışla" razılaşmışdır. Əslində isə, bu, İ.Qəmbərin qurduğu plan olub ki, A.Hacılı həmin planın əsas oyuncusu qismində iştirak edib. Çünkü bu gün "Milli Şura"nın ve AXCP-nin uğursuzluğu barədə Müsavatdan daha çox danışılır. Nece deyərlər, qurulan plan işə yarayıb.

Daha bir məqam isə İ.Qəmbərin ağır ürək xəstəsi olması reallığıdır. O, A.Hacılıya qəti olaraq tapşırıb ki, heç vaxt Ə.Kərimli ilə isti münasibətlə qurmasın, əksinə, imkan yaranarsa, dərhal "qurşaqlı" zərbələr endirsin. Görünür, plan baş tutub, indi isə bir neçə aylıq, hətta günlük bərpa edilmiş körpülərin yenidən yandırılması vaxtı çatıb. Hər halda, göz qarşısında olan faktlar da bütün bunları yetərincə təsdiq edir.

Rövşən RƏSULOV

# İctimai müqavilə insan hüquqlarının müdafiəsinin təcəssümü kimi

*İsveç filosu Jan-Jak Russo-nun əsrləri Avropanın ictimai şürənə böyük təsir göstərmişdir. Əgər Con Loka Amerika inqilabının ilhamvericisi sayılırsa, Russo ona qədər olaraq Böyük Fransa İngilabının (1789) və hətta Rusiya Bolşevik İngilabının (1917) intellektual atası hesab etmək olar.*

Russo Cenevrəde saatsaz ailəsində doğulub və anasının vefatından sonra atası onu terbiya etmişdir. O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur. Oymaçı emalatxanasında işe düzələn Russo 1728-ci ilə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir və onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır. 1742-ci ilə Russo Parise o vaxtki dünyadan intellektual mərkəzini köçür. O, burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ile tanış olur. 1750-ci ilə Russo-nun "İncəsənət və elm haqqında düşüncələr" esəsi Dijon şəhəri akademiyasının keçirdiyi müsabiqədə qalib gəlir. Onun sonrakı əsərləri, xüsusilə "İctimai müqavilə haqqında" şah əsəri müəllifinə Ümumavropa səhrəti getirir, eyni zamanda, həm Fransa, həm də İsveç hakimiyətlərinin qəzəbinə səbəb olur. Russo-nun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ilə qayıda bılır.

Russo ictimai müqavilə nəzəriyəsini parlaq şəkildə populyarlaşdırılmış və eyni zamanda, ona bir sira xüsusi çizgiler eləvə etmişdir. Russo bütün insanların bərabərliyini təniməyin və insanı anadangəlmə xüdbin və qüsurlu varlıq hesab edən Aristotele və Hobbsu kəskin təqnid edirdi. Russo bildirirdi ki, "insan azad doğulur, lakin hər yerde zəncirlənmişdir. Bu vəziyyətin səbəbi ədalətsiz iclimai quruluşda, konkret olaraq isə, feodal qaydalarında və insanları bir-birinə düşmən etmiş xüsusi mülkiyyətdədir. Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmak üçün insanlar arasında tarixə-qədərki harmonik münasibətlərə qayitmaq lazımdır".

Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmek üçün ictimai müqavilə bağlayırlar. İctimai müqavilənin bağlanması neticəsində, vahid ictimai ve mənəvi orqanız - dövlət meydana gelir. Russoya görə, suveren xalqdır, onun iradesi mütləqdir və dəyişikliyə məruz qala bilməz. Russo insanın fərdi təbətiindən başlayaraq, sonda ictimai və kollektiv başlangıçın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır. Beləliklə, Russo'nun nəzəriyyəsi bəşəriyyətin tarixində ən totalitar doktrinalardan birini təmsil edir.

Russonun mütləq ümumi irade haqqında tezisi sonralar Hegel, Marks və Leninin siyasi doktrinalarına ciddi təsir göstərmişdir. Russo bildirir ki, cəmiyyətin bütün üzvlərinin razılığı ilə yaradılan və ümumi iradəni ifadə edən ali hakimiyət insanların maraqlarına zidd ola bilər, ona görə də, hakimiyətə cəmeyət tərəfindən nezəret edilməsindən heç səhbət de gedə bilməz.

Russonun ümumi irade haqqında nəzəriyyəsi Fransa və Rusiya inqilablarının birpartiyalı diktatürası və qanlı terrorunun ideoloji əsasına çevrildi.

Russo yazdı ki, "əger kime ümumi iradəyə tabe olmaqdan imtiyaz edərsə, bütün orqanızın tərəfindən o, buna məcbur ediləcəkdir; bu, yalnız o deməkdir ki, onu zorla azad edəcəklər. Bunu kommunist və fasist ölkələrinin rəhbərləri artıq nümayiş etdirmişlər. Bu həli Corc Oruell öz antiutopik romanında ("1984") belə müəyyən etmişdir: "Azadlıq köləlikdir".

J.J. Russo "İctimai müqavilə haqqında" əsərində yazdı: "Bir anlığa təsəvvür edək ki, "güclünün hüququ deyilən şey, həqiqətən də, mövcuddur... Lakin bu, necə hüquqdur ki, gücün təsiri kəsilen kimi yox olur? Əgər gücə əylərək, tabe olmaq lazımdırsa, o zaman vəzifə borcuna əməl edərək, tabe olmaq zərərəti də yoxdur və əgər insan tabe olmağa məcbur edilmirsə, artıq bunu etməyə borclu deyildir.

Hakimiyətə tabe olun. Əgər bu, gücə tabe olmaq deməkdirse, yaxşı moizədir, lakin gərəksizdir, mən də zəmanet verərəm ki, o, heç vaxt pozulmayacaq. Hər cür hakimiyət Allah tərəfindən verilir, mən bunu qəbul edirəm; lakin hər cür xəstəlikləri də Allah verir, bəs həkim çağırmaq qadağandır? Razılışaq ki, güc heç bir hüquq yaratır və insanlar yalnız qanuni hakimiyətə tabe olmağa borcluurlar. Beleçə, lap əvvəlde qoyduğum sual yenidən bizim qarşımızda peyda olur.

Bir halda ki, insan özü kimilərin üzərində təbii hakimiyətə malik deyil və bir halda ki, güc heç bir qanun yaratır, deməli, belə çıxır ki, insanlar arasındaki hər hansı qanuni hakimiyətin əsası yalnız müqavilələrə biler.

Dəyə bilərlər ki, despot öz təbəələri üçün vətəndaş sülhünü təmin edir. Tutaq ki, lap belədir, lakin əgər onun şöhrətpərəstliyi səbəbindən doğan məharibələr, onun sonuz acıgözlüyü, əsul-idarəsinin zülmü onları özdaxili çəkişmələrindən də artıq dərəcədə var-yoxdan çıxarırsa, bu halda, həmin o vətəndaş sülhündən ne fayda? Əgər bu barışq onların felakətlərindən birinə əvərilişsiz qorunur, habelə, onun səyəsində hər bir şəxs hamı ilə birləşmək yanaşı, yalnız özü-özüne tabe olsun və əvvəl necə idisə, o cür azad qalsın". İctimai müqavilənin həll elədiyi əsas vəzifə bundan ibarətdir.

Bu müqavilənin maddələri aktin öz təbəti ilə müəyyən edilmişdir; bu maddələrin azaciq dəyişdirilməsi onları qüvvədən və faydalılıqlıdan məhrum edərdi...

Bu maddələr düzgün başa düşürlərse, yeganə bir şeyi birləşmək ilə özünü bütün hüquqları ilə birgə icmanın serəncamına tam özgençkiləşdirilməsini tələb edir, beləki, birincisi, əgər hər kəs özünü bütövlükde tabe etdirirse, o zaman hamı üçün barəbər şərtlər yaradılır. Bir halda ki, şərtlər hamı üçün bərabərdir, heç kəsə maraqlı deyil ki, bu şərtləri başqları üçün ağırlaşdırırsın.

Daha sonra özgençkiləşdirilmə hər hansı bir müsadiro olmadan həyata keçirildiyi üçün həmrəylilik məməkən olduğu qədərincə tam olur

gətirdiyindən iki qat qanuni sayılmalıdır. Lakin aydınndır ki, məglub olanları öldürmək hüquq adlanan şey heç bir halda məharibə vəziyyətində doğmur. Ən azı, ona görə ki, lap əvvələn asılı vəziyyətde olan insanlar öz aralarında ele bir ünsiyyətləri yoxdur ki, məharibə, yaxud sülh vəziyyəti yarana bilsin; bu insanlar əzəldən heç de bir-birinə fitri düşmən deyillər.

Hətta forz etsək ki, hamını öldürmək kimi dəhşətli bir hüquq, həqiqətən, mövcuddur, əminəm ki, məharibə zamanı qul olmuş şəxs, yaxud fəth edilmiş xalq öz hökmədarına məcbur edildiyi zaman boyunca itat etməkdən başqa heç şey borclu deyildir.

Kölə və hüquq anlayışları bir-birinə ziddir; bunlar bir-birini qarşılıqlı surətdə istisna edir. Belə bir fikir "Mən sanıla tam sənin hesabına və tam mənim xeyrimə müqavilə bağlayıram, mən bu müqaviləyə mənə lazımla olana qədər əməl edəcəyəm və sen bu müqaviləyə mənə lazımla olana qədər əməl edəcəksən" fikri insanın insana, yaxud insanın xalqa münasibətini nəzərdə tutmasından asılı olmayıraq, həmişə hər cür mənədan məhrumdur.

Əgər mən indiyə qədər rədd etdiklərimlə razılaşsaydım belə, despotizmin tərəfdarları bundan çox az şey udardılar. Kütlnə özüne tabe etməklə cəmiyyəti idarə etmək arasında həmişə böyük fərq olacaqdır. Əgər ayrı-ayrı insanları bir-birinin ardına bir nəfər əsərət alırsa, mən onların miqdardan asılı olmayıraq, burada xalq və onun başçısını deyil, yalnız ağanı və qulun görürəm.

Bilmək istəyirsinizse, bu, birləşmək istəyirsinizse, bu, birləşmək deyil, insan yığnağıdır burada ne ümumi nemətlər var, ne də siyasi orqanız. Bu cür insan, hətta dünənین yarısını əsərət almış olsa belə, vur-tut fiziki şəxs olacaq; onun digər insanların mənafeyindən ayrılmış mənafeyi vur-tut şəksi mənafə olacaq. Əgər bu insan hələk olarsa, o zaman onun dövləti də dağlılaqdır, necə ki, alovun yandırığı palid dağlılıb küle çevirilir.

"Elə bir birləşmə formasını tapmaq lazımdır ki, o, bütün ümumi gücün köməyi ilə birləşmək vəzvürləri ilə birbiri yanaşı, yalnız özü-özüne tabe olsun və əvvəl necə idisə, o cür azad qalsın". İctimai müqavilənin həll elədiyi əsas vəzifə bundan ibarətdir.

Bu müqavilənin maddələri aktin öz təbəti ilə müəyyən edilmişdir; bu maddələrin azaciq dəyişdirilməsi onları qüvvədən və faydalılıqlıdan məhrum edərdi...

Bu maddələr düzgün başa düşürlərse, yeganə bir şeyi birləşmək ilə özünü bütün hüquqları ilə birgə icmanın serəncamına tam özgençkiləşdirilməsini tələb edir, beləki, birincisi, əgər hər kəs özünü bütövlükde tabe etdirirse, o zaman hamı üçün barəbər şərtlər yaradılır. Bir halda ki, şərtlər hamı üçün bərabərdir, heç kəsə maraqlı deyil ki, bu şərtləri başqları üçün ağırlaşdırırsın.

Daha sonra özgençkiləşdirilmə hər hansı bir müsadiro olmadan həyata keçirildiyi üçün həmrəylilik məməkən olduğu qədərincə tam olur



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

**KIVDF**

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb*

və birliliyin heç bir üzvü daha heç nə tələb edə bilmir.

İctimai müqavilədən onun məzini təşkil etməyən şəyəri çıxarsaq, melum olar ki, o, aşağıdakı mədəallardan ibarətdir: bizlərdən hər kəs öz şəxsiyyətini və bütün gücünə ümumi əmlaka qataraq ümumi irədənin ali rəhbərliyi altına verir və nəticədə, hər bir üzv hamımız üçün olan birliliyin daxilində təmin bölünəmə hissəsinə çevirilir.

Müqavilə münasibətlərinə girən ayrı-ayrı şəxslərin əvəzini, gecikdirmədən bu birliliyin akti ümumi məclisdəki səslerin sayı qədər üzvən ibarət olan şərti kollektiv təyaradır.

Həmin akt nəticəsində, bu tam öz vəhdətini, öz ümumi "Mən"ini, öz həyatını o iradesini əldə etmiş olur. Müvafiq olaraq digərərinin birləşməsi nəticəsində, yaranan bu hüquqi şəxs vaxtılı "vətəndaş toplusu" adlanırdı. Hazırda isə "respublika", yaxud "siyasi orqanız" adlanır: onun üzvləri bu siyasi orqanızı o, passiv olanda dövlət, feal olanda suveren, onu digər bənzərləri ilə müqayisə etdikdə isə, məməkət adlanır. Birliyin üzvlərinə gəldikdə isə, onlar cəm halda "xalq, ayrı-ayrı qardaşı, ali hakimiyətdə iştirak edənlər kimi "vətəndaş və dövlətin qanunlarına tabe olanlar kimi "təbəət adlanırlar...

Bu düsturdan görünür ki, birləşmə aktında bütün xalqın və xüsusi şəxslərin qarşılıqlı öhdəlikləri var və hər bir fərd, necə deyərlər, öz-özüyə məqaviləye girməkə suverenin üzvü kimi xüsusi şəxslərlə əlaqədar ve dövlətin üzvü kimi suveren elə

qədər iki öhdəlik götürmüşlər. Bir halda ki, hər kəs ikili qismədə çıxış edir, bütün xalqın qəbul etdiyi qərar bütün təbəələrin suverenə münasibət sahəsində məcburi qüvvəyə malik ola bilər, lakin eks səbəbdən, öz ilə əlaqədar öhdəlikləri suverenin üzərinə qoya bilməz. Suveren özünü yalnız bir münasibətə nəzərdən keçirə bildiyindən, o özü müqaviləye girən xüsusi şəxs vəziyyətine düşmüş olur, əgər belədirse, bütövlükde, bütün xalq üçün məcburi olan başlıca qanun yoxdur və ola da bilməz, onun üçün, hətta ictimai müqavilə də məcburi deyildir.

Lakin təbəələrin suverenə münasibəti məsəlesi heç də bu cür deyil; ümumi marağa baxmayaraq, suveren öz təbəələrinin sədəqətini təmin etmək vasitələrini tapmasayı, onun üçün heç bir şey təbəələrinin öz öhdəliklərini yerinə yetirəcəyinə zəmanət rolunu oynaya bilməzdi.

Həqiqətən də, hər bir fərd insan kimi xüsusi, ümumi iradəyə zidd, yaxud oxşar olmayan iradəyə bir vətəndaş kimi malik ola bilər.

Beləliklə, ictimai müqavilə boş bir rəsmiyətçilik olmasın deyə özündə elə bir öhdəlik ehtiva edir ki, digər öhdəlikləri qüvvəyə mindirə bilsin; kimse ümumi iradəyə tabe olmaqdan imtina etse, o, buna bütün orqanız tərəfindən məcbur ediləcəkdir, bu isə o deməkdir ki, onu azad olmağa zorla məcbur edəcəklər, çünki insan vətənənə məxsus edən və bununla onu hər cür məsuliyyətdən azad edən şərtlər belədir".

**Vahid Ömərov,  
falsəfa üzrə falsəfa doktoru**

## Sağlam hayatı tərzinin qaydaları

Sürətli həyat tempi, ekologiyasının pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrəh yaşamağı və xəstəliklərdən uzaq olmayı nəzərdə tutur. AZERTAC sağlam həyat tərzinin bəzi şərtlərini xatırladır.

Dügüñ qidalanma sağlam həyat tərzinin ilkin



şərtlərindən biridir, çünkü vitamin, mikroelement və həyat enerjisini qidalardan alır. Bunu nəzərə alaraq kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazımdır. Qidanın normadan artıq qəbul edilməsi xoşaqlırmaz hallara səbəb ola bilər.

Gün ərzində 2-3 litr maye qəbul edilməlidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır, yemek esnasında və qidalanmadan dərhal sonra su içilməməlidir.

Erkən yaşlıdan fiziki cəhətdən feal həyat sürmək vacibdir. Buraya idman, qaçış, üzgüçülük, hərəkətli oyunlar və s. daxildir.

Müsbət fikirlər və nikbin ehvali-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Elmi təcrübələr göstərir ki, optimistlər daha uzun və xoşbəxt ömrü sürürlər.

Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir. Ümumiyyətə, zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır. Meşədə, təmiz havada gəzmək, güneş vannası qəbul etmək də çox faydalıdır. Elementar gigiyenik qaydalarla əməl etmek, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək də sağlam həyat tərzinin bir parçasıdır.

Beynin qidalanması da bu sahədə çox mühüm məsələlərdən biridir. Bundan ötrü kitab oxumaq, krossvord həll etmək, elm və təhsile aid verilişlərə, sənədlə filmlərə baxmaq, səyahətə çıxməq, xarici dil öyrənmək lazımdır. Sağlam həyat tərzinin qaydaları sadədir, əslində ona əməl etmək də çətin deyil.

## Boyun uzanmasına təsir göstərən amillər



**B**oy insan həyatına birbaşa təsir edən amillərdən biridir. Uzunboylu olmaq kimlər üçün yaşamağa mane olan problem, kimlər üçünse xəyaldır. Təbii ki, boyun ne qədər olması heç kəsin öz əlində deyil. Bu, bəzən valideynlərdən qalma miras, bəzən sağlam yaşamın nəticəsi, bəzənse həyatın bəxşisidir.

AZERTAC xəber verir ki, boyun uzanmasına müsbət təsir edən bir neçə amil var. Onlardan biri düzgün qidalanma və genetik faktorlardır. Xroniki xəstəliklər və böyüymədə iştirak edən hormonlar da ona təsir göstərir. Boyun uzanması üçün uşaq yaşılarından düzgün qidalanmaya diqqət yetirilməlidir. Qidalanma zamanı lazımı qədər et, süd, meyvə-tərəvəzlər yeməklə proteinlər qəbul etmək məsləhətdir. Genetik olaraq qıسابöylülük zamanı qidalanma kömək etmir, lakin valideynlərin boyunun uca olmaması mütləq uşağın qıسابöylülüğü olmasına dəlalet etmir. Çünkü valideynin boy inkişafı zamanı hansısa təsire və əlavə faktorlara məruz qalması mümkündür.

Boy artırmasına təsir edən amillərdən biri də yaşa uyğun idmanla məşğul olmaqdır. İnkişaf dövründə üzgüçülük, gimnastika, basketbol, velosiped idmanı ilə məşğul olmaq boyun uzanmasına çox yaxşı təsir edir. Lakin bu, heç də o demək deyil ki, genetik boyu qısa olanlar idman məşğələləri nəticəsində standart ölçülərə nail ola bilərlər.

## ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təlim və təhlil ixtisası üzrə I kurs tələbəsi Osmanova Nərmin Araz qızının tələbə bileyti itdiyi üçün etibarsız sayılır.

### Baş redaktor:

**Bəhruz Quliyev**

### Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
**E-mail:** ses@sia.az  
**Tel:** 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur**  
**Tiraj: 5500**

# Ses

**Son sahifə**

**18 aprel**

## Azərbaycan millisi Qazaxıstan ilə yoldaşlıq oyunu keçirəcək



Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müyyənləşib. AZERTAC xəber verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında eldə olunmuş razılığa əsasən, iyunun 5-də Astanada Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirəcək. Bu razılışma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl - iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçularından ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcəklər. U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.



## "Manchester Yunayted" Poqbanın transfer qiymətini açıqlayıb

İngiltərinin "Manchester Yunayted" klubunun yay transfer çərçivəsində yarımmüdaficisi Poya Poqba ilə yollarını ayırmaga hazırlır. AZERTAC xəber verir ki, klub rəhbərliyi artıq oyuncunun 103 milyon avro müqabilində transfer edə biləcəyini açıqlayıb. Transferin səbəbi isə fransız yarımmüdaficinin "Manchester Yunayted" in baş məşqçisi Joze Maurinino ilə münasibətlərinin pisləşməsidir. Qeyd edək ki, P.Poqba 2017-ci ilin yayında "Juventus"dan transfer edilib.

## "Messi ilə söhbətimdən sonra özümə inanmağa başladım"



P SJ-nin hücumçusu Neymar Lionel Messi ilə münasibətlərinə danışır. Qol.az-in xarici mətbuata istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu "Barselona"da çıxış edərkən Leonun ona çox dəstək olduğunu söyləyib: "Oyunlardan birinin fasiləsində Messi gördü ki, ağlamaq istəyirəm. Çünkü ilk hissədə oyundan heç alınmamışdı və özümü çox pis hiss edirdim. Bu vaxt Leo mənə yaxınlaşdı və özüm olmamı istədi. Dedi ki, öz oyununu oyna və heç nədən qorxma".

Neymar "Barselona"da oynadığı ilk vaxtlarda təzyiq altında olduğunu, hətta utandığını bildirib: "Bu qədər ulduzu olan komandada özümü təzyiq altında hiss edirdim. Hətta utanırdım. Amma Messi ilə söhbətimdən sonra özümə inanmağa və əsl gücümə oynamaya başladım. O gündən aramızda möhkəm dostluq münasibətləri yarandı". Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.



## "Manchester Siti"yə transfer qadağası qoyulur?

**M**anchester Siti"yə transfer qadağası qoyula bilər. Qol.az-in Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb "şəhərlilər" in Argentinanın "Veles Sarsfield" klubundan aldığı 16 yaşlı Bencamin Qarre ilə müqavilə bağlaşmasıdır. Argentinallar iddia edirlər ki, 18 yaşlı tamam olmayan oyunçu ilə anlaşma imzalamaq qaydalara ziddir.

Ancaq ingilis klubu buna görə narahat deyil. Çünkü Qarre həm de İtaliya vətəndaşıdır. UEFA-nın qaydalarına əsasən isə 16 yaşından 18 yaşına qədər olan futbolçular Avropa Birliyi və ya Avropa İqtisadi Zonasına daxil olan ölkələri təmsil edirlər, onlar bir klubdan başqasına keçə bilərlər. Qeyd edək ki, bununla bağlı yekun qərar yaxın 7 gün ərzində veriləcək.

